



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 70 (8093) ÇƏRŞƏNBƏ, 3 aprel 2019-cu il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Ali Baş Komandan aprel zəfərinin 3-cü ildönümündə bəyan etdi:

“BİZ İNDİ DAHA GÜCLÜYÜK”



Azərbaycan və Rusiya arasında əməkdaşlıq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək

Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışıqları olub.

Prezident İlham Əliyev və Prezident Vladimir Putin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə martın 29-da Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş ilk rəsmi görüşün nəticələri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər.

Prezidentlər ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin fəallaşdırılmasının əhəmiyyətini vurğulayıblar.

Söhbət zamanı Azərbaycan və Rusiya arasında əməkdaşlığın müxtəlif sahələrdə bundan sonra da müvəffəqiyyətlə inkişafına əminlik ifadə olunub.

Prezidentin Mətbuat Xidməti



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində olub.

AZƏRTAC xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov və Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-mayor Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevə rəport verdilər.

Dövlət başçısı əvvəlcə burada ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstəsi qoyaraq xatirəsini dərin ehtiramla yad etdi.

Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi hissədə aparılan yenidənqurma işləri barədə məlumat verdi.

Bildirildi ki, bu hərbi hissənin ərazisində qərargah binası, yeməxana, əsgər yataqxanası yenidən qurulub, müasir təlim mərkəzləri yaradılıb. Hərbi hissənin ərazisində, eyni zamanda, burada xidmət edən ailəli hərbi qulluqçular üçün yeni yaşayış binaları, su-bay hərbiçilər üçün isə müasir tələblərə cavab verən yataqxanalar inşa olunub. Dövlət başçısına məlumat verildi ki, burada yeni binaların da tikintisi nəzərdə tutulur.

Sonra Prezident İlham Əliyev hərbi hissənin xüsusi hazırlıq təlim meydanında xüsusi təyinatlıların döyüş hazırlığını izlədi.

Son illərdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının, silah-sursat arsenalının müasirləşdirilməsi istiqamətində çox mühüm və tarixi işlər görülmüşdür. Şübhəsiz ki, bütün bu uğurların əldə edilməsində, Silahlı Qüvvələrimizin müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində Azərbaycanın iqtisadi inkişafı vacib rol oynayır. Təbii ki, güclü ordunun yaradılması həm də güclü hərbi-sənaye kompleksinin mövcudluğu ilə şərtlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2005-ci ildə ölkədə müdafiə sənayesinin əsasının qoyul-



potensialın gücləndirilməsi, qoşun birləşmələrinin döyüş hazırlığının müasir standartlar səviyyəsində qurulması sayəsində nail olub.

İndiyədək ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub. Ordumuzun gücünü son illərdə keçirilən hərbi paradlarda nümayiş etdirilən canlı qüvvə və hərbi texnikadan da görmək olur. Bu hərbi texnika ilə Azərbaycan Ordusu Ali Baş Komandanın əmrinə əsasən istənilən an düşməne sarsıdıcı zərbə vuraraq torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Bunu 2016-cı ildə cəbhədə baş verən hadisələr də göstərdi.

Azərbaycan qoşunlarının mövqelərini dağıdıcı silahlardan, ağır artilleriyadan atəşə tutan düşmənlərin layiqli cavabını aldı. Bu döyüşlər Azərbaycan Ordusunda yüksək mənəvi-psixoloji hazırlığın olduğunu üzə çıxardı. Aprel döyüşlərinin ən mühüm nəticəsi həm də ondan ibarət oldu ki, Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalandı. Mətin ordumuz 1992-ci ildən erməni silahlı birləşmələrinin işğal etdiyi Şərur rayonunun Günnüt kəndini də qəhrəmanlıqla azad etdi. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi nəticəsində Xunut dağı və Ağbu-laq yüksəkliyi, Qızıllıq dağı və Mehridağ işğaldan azad olundu, ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alındı. Bütün bu uğurlar isə Azərbaycan Ordusunun qüdrətini göstərir. Çünki ölkəmizin güvenc yeri, qürur, layaqət rəmzi və özünütəsdiq imkanı olan Azərbaycan Ordusu xalqımızın milli düşüncəsində ali və müqəddəs uca-lıqda dayanır, dövlətimizin varlıq, mövcudluq və milli kimlik meydanı kimi çıxış edir.

Xalqımızın Silahlı Qüvvələrə olan inamı isə ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasında ordunun şəxsi heyətinə böyük etimad yaradır.

Sonra Prezident İlham Əliyev hərbi qulluqçularla görüşdü.

Ali Baş Komandan görüşdə çıxış etdi.

Ali Baş Komandan görüşdə çıxış etdi.

Ali Baş Komandan görüşdə çıxış etdi.

Ali Baş Komandan görüşdə çıxış etdi.

Ali Baş Komandan görüşdə çıxış etdi.

Ali Baş Komandan görüşdə çıxış etdi.

Ali Baş Komandan görüşdə çıxış etdi.

Ali Baş Komandan görüşdə çıxış etdi.

Ali Baş Komandan görüşdə çıxış etdi.

Odlar ölkəsində 23 gün qalıb Sürət zirvəsində



Sürətin Bakı triumfu

“Formula-1”in Azərbaycan nümunəsi növbəti dəfə özünü doğruldacaq

Aprelin 26-28-də Bakı sayca 4-cü dəfə dünyanın ən mətəbər idman yarışlarından birinə - “Formula-1” Azərbaycan Qran-prisinə evsahibliyi edəcək.

Son üç ildəki yarışlardan sonra yüksək təşkilatçılıqla nümunə göstərən ölkəmiz növbəti dəfə dünyanın ən güclü pilotlarını qarşılaşmağa hazırlaşır.

Artıq sürət yarışına sayılı günlər qalıb. Cari mövsümün 4-cü mərhələsi olan “Formula-1” Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə yaxından tanış olmaq üçün Bakı Şəhər Halqasına (BŞH) yollandıq. BŞH-nin Marketing və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadaralı bizimlə söhbəti zamanı hazırlıq işlərinin planauyğun şəkildə həyata keçirildiyini, yarış günü yaxınlaşdıqca həyəcanın artdığını vurğuladı.

Ardı 7-ci sah.

ması və bu sahədə istehsalö-nümlü müəssisələrin fəaliyyə-tə başlaması Azərbaycan Or-dusunun maddi-texniki baza-sının daha da möhkəmləndirib.

Dövlət başçısının diqqəti nə-ticəsində yaradılan müdafiə sənayesi kompleksi Azərbay-canda ən müasir hərbi texni-kanın istehsalına geniş im-kanlar açdı. Təsəvvürü deyil ki, 2005-ci ildə ölkədə müdafiə bir çox parametrlərinə görə

dünyada ilk yerlərdən birini tutur.

Azərbaycanda ordu quru-culuguna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dün-ya təcürbəsi nəzərə alın-maqla həyata keçirilir. 2003-cü ildən Azərbaycan Res-publikası Silahlı Qüvvələri-nin Ali Baş Komandanı, Pre-zident İlham Əliyevin rəhbər-liyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının

möhkəmləndirilməsi istiqqa-mətində atılan addımlar bu gün Milli Ordumuzun dünya-nın ən qüdrətli ordularının sı-rasına daxil olmasına imkan yaradıb. Görülən işlərin nə-ticəsində yaradılan müdafiə sənayesi kompleksi Azərbay-canda ən müasir hərbi texni-kanın istehsalına geniş im-kanlar açdı. Təsəvvürü deyil ki, 2005-ci ildə ölkədə müdafiə

bir çox parametrlərinə görə dünyada ilk yerlərdən birini tutur.



Ali Baş Komandan aprel zəfərinin 3-cü ildönümündə bəyan etdi: “Biz indi daha güclüyük”

Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışı

- Əziz zabitlər, mən sizi ürək-dən salamlayıram.

Bu gün hərbi hissə ilə tanışlıq mənə çox xoş təəssürat bağışladı. Son illərdə hərbi hissə əsaslı şəkildə yenidən quruldu, təlim prosesi üçün bütün lazımı şərait yaradıldı. Bu, bir daha onu göstərir ki, bu gün Azərbaycan Ordusu uğurla inkişaf edir, ordu quruculuğu prosesi sürətlə gedir, bizim hərbi hissələrimiz yenidən qurulur, yenidən tikilir, ordumuz ən müasir texnika ilə təchiz edilir. Bu da təbii, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.

Aprəl döyüşlərindən 3 il keçir. Aprəl döyüşləri tariximizin şanlı səhifəsidir. Döyüşlər zamanı itkilərimiz də olub, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı hərbiçilərimizin müalicəsi, bərpası üçün dövlət əlindən gələni əsirgəməyib və yaralanmış bütün hərbiçilər xoşbəxtlikdən normal həyata qayıtdılar. Onların müalicəsi, bərpası, aktiv həyata qayıtmaları üçün bütün lazımı işlər görülmüşdür.

Aprəl döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Yaxşı bilirsiniz ki, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərini daim atəşə tuturdu. Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmiş və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir. Minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi nəzarətimizə keçdi. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Döyüşlər zamanı hərbiçilərimiz peşəkərlik, qəhrəmanlıq göstərmişlər. Bir daha göstərmişlər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkərdir, həm Vətəne bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. Aprəl döyüşləri hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Çünki əlverişsiz mövqelərdən bizim hərbiçilərimiz çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmişlər. Eyni zamanda, bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti vardır. Çünki uzun illər ərzində Ermənistan təbliğati belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür. Aprəl döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi.

Bizim mülti vətəndaşlarımız da döyüşlər zamanı qəhrəmanlıq göstərmişlər. Bir neçə mülti şəxs Ermənistanın təxribatı nəticəsində həlak olmuşdur, yüzlərlə ev sirdən çıxmışdır, yandırılmışdır. Biz bütün bu evləri qısa müddət ərzində bərpa etdik. Döyüşlərdən sonra gətirdiyim həmin o təmas xəttinə yaxın yerləşən kəndlərdə vətəndaşlarla görüş əsnasında gördüm ki, bu vətəndaşlarda nə qədər milli ruh var, bunlar nə qədər qorxmaz insanlardır, atəş altında qalaraq öz doğma evlərini, kəndlərini tərk etməmişlər.

Döyüşlər nəticəsində Cocuq Mərcanlı kəndinə yeni həyat verildi. Cocuq Mərcanlı qısa müddət ərzində yenidən quruldu, 150 fərdi ev, məktəb, uşaq bağçası,



tibb məntəqəsi. Şuşa məscidinin bənzəri olan məscid tikildi, yeni iş yerləri yaradıldı. Yeni Cocuq Mərcanlıya həyat qayıdıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt bəzənməyəcək. Bu, bir daha onu göstərir ki, hər bir Azərbaycan vətəndaşı bir arzu ilə yaşayır - bizim işğal altındakı torpaqlarımız tezliklə azad olunsun və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin.

Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində bizim torpaqlarımız işğal altına düşmüşdür. Bunun səbəbi də odur ki, o vaxt hakimiyyətə olan qüvvələr öz yarıtmaz fəaliyyəti ilə imkan verirdi ki, Ermənistan torpaqlarımızı zəbt etsin. AXC-Müsavat cütlüyü həlak olmuşdur, yüzlərlə ev sirdən çıxmışdır, yandırılmışdır. Biz bütün bu evləri qısa müddət ərzində bərpa etdik. Döyüşlərdən sonra gətirdiyim həmin o təmas xəttinə yaxın yerləşən kəndlərdə vətəndaşlarla görüş əsnasında gördüm ki, bu vətəndaşlarda nə qədər milli ruh var, bunlar nə qədər qorxmaz insanlardır, atəş altında qalaraq öz doğma evlərini, kəndlərini tərk etməmişlər.

Döyüşlər nəticəsində Cocuq Mərcanlı kəndinə yeni həyat verildi. Cocuq Mərcanlı qısa müddət ərzində yenidən quruldu, 150 fərdi ev, məktəb, uşaq bağçası,

nir, canlanır, orada ən yüksək səviyyədə işlər görülür.

Ordu quruculuğu prosesinə start verildi. Bu gün ordu quruculuğu baxımından Azərbaycan dövlətinin güclü ölkələrindədir. Qeyd etdiyim kimi, sonuncu reytingə əsasən Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi qüdrətimizi göstərdi. Ordumuz üçün ən müasir silahlar, texnikalar alınıb, ordumuzun döyüş qabiliyyəti artır. Aprəl döyüşləri bunun bariz nümunəsidir. Ordumuz üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik. Ötən il uğurlu Naxçıvan əməliyyatı keçirilmişdir. Bu əməliyyat nəticəsində biz strateji yüksəkliklərə sahib olmuşuq. Bu yüksəkliklər bizim üçün böyük strateji əhəmiyyətə malikdir. Bu yüksəkliklər bizim üçün böyük strateji əhəmiyyətə malikdir. Bu yüksəkliklər bizim üçün böyük strateji əhəmiyyətə malikdir.

Bütün bunlar reallıqdır. Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir.

Hərbiçilərin məişət problemləri həll olunur. Buna da böyük diqqət göstərilir. Keçən ilin sonunda 300-dən çox hərbiçiyə yeni mənzillər verildi. Bu günə qədər yüzlərlə hərbiçilərin dövlət tərəfindən mənzillərlə təmin edilib. Bu proses davam etdirilir. Eyni zamanda, hərbi hissələrin yenidən qurulması prosesi geniş vüsət almışdır. Son illərdə bir çox hərbi hissələrin şəhərciklərinin açılışında olmuşam. Hər vaxt səviyyə yüksəkdir, şərait çox gözəldir, o cümlədən hərbi hissədə. Burada mənə əvvəlki illərdə olan vəziyyəti əks etdirən fotoşəkillər təqdim olundu. Əlbəttə ki, vəziyyət çox ağırdır. Ancaq mənim xüsusi tapşırığı əsasında hərbi hissə qısa müddət ərzində yenidən quruldu, burada yaxşı şərait yaradıldı. Həm burada çalışanlar, həm yataqxanalar da qalanlar üçün gözəl şərait yaradıldı. Onu da bildirməyim ki, bizim hərbi hissələrimizdə mülti işlərdə mülti vətəndaşlar çalışır, bu da yenilikdir. Beləliklə, biz hərbiçiləri, onların fəaliyyətini əsas vəzifə borcuna yönəlmiş, eyni zamanda, 20 minə yaxın mülti şəxs işlə təmin edilmişdir.

O ki qaldı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətinin həllinə, burada bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bu münasibət yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma "Dağlıq Qarabağ respublikası"na tanımayıb, əminəm ki, tanımayacaqlar.

Ona görə danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır. Siz bilirsiniz ki, Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəmişdir. Verilən bəzi bəyanatlar da ictimaiyyət üçün bəllidir. Ancaq Azərbaycan birmənalı mövqeyi bunu mümkün etməmişdir. Münaqişə Ermənistan ilə Azərbaycan arasındadır. Bizim torpaqlarımızı Ermənistan işğal etmişdir. İşğal edilmiş torpaqlarda qarşı tərəfdə hərbiçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesi də iki ölkə arasında aparılmalıdır və aparılır. Son Vyana görüşü o cümlədən ona görə önəmli idi ki, bu mövqə formatı bir daha təsdiqlədi. Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də

rəhbərlik arasında keçirilmiş görüş bir daha onu göstərir ki, bu, Ermənistan-Azərbaycan münasibətidir. Biz hər dəfə bu münasibətə bağlı sözümlərimizə deyəndə bu münasibəti belə adlandırırıq: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibəti.

Haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir.

Siz - burada xidmət göstərən hərbiçilər öz vəzifə borcunuzu çox yaxşı bilirsiniz, yaxşı başa düşürsünüz. Siz ən ağır döyüşlərdə iştirak etmişiniz, qəhrəmanlıq, şücaət göstərmişiniz. Dövlət sizin fəaliyyətinizi yüksək qiymətləndirir. Mən sizi əldə edilmiş uğurlar münasibətilə təbrik edirəm, sizə və ordumuza yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun.

- Cənab Ali Baş Komandan. Azərbaycan Ordusunun bütün şəxsi heyəti adından Sizə dərin minnətdarlığımızı bildiririk. Orduda keçirdiyiniz islahatlar ordunun döyüş qabiliyyətini artırılmasına, nizam-intizamın güclənməsinə və şəxsi heyətin sosial bazasının yüksək səviyyədə təşkil olunmasına yönəlib. Bu gün Azərbaycan Ordusunun bütün uğurları yalnız bu islahatlar nəticəsində mümkün olmuşdur.

Bu gün şəxsi heyət Sizin orduya göstərdiyiniz diqqət və qayğı gündəlik həyatınızda hiss edir və Sizin etimadınızı doğrultmaq üçün hər an hər bir əmrinizi yerinə yetirməyə hazırdır və qadırdır. Diqqətinizə görə çox sağ olun.

Sonra Prezident İlham Əliyev və xüsusi təyinatlıların geyim formaları, xüsusi təchizatı və ərzaq normalarının nümunələri təqdim olundu. Yüksək döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı və vətənpərvərliyi ilə seçilən Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial məsələlərinin həlli, onların xidmətkeçmə və həzriyyə adından ordu quruculuğuna göstərdiyi diqqətə görə Ali Baş Komandanı minnətdarlığını bildirərək dedi:

Müdafiə naziri Zakir Həsənov şəxsi heyət adından ordu quruculuğuna göstərdiyi diqqətə görə Ali Baş Komandanı minnətdarlığını bildirərək dedi:



“Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 13-cü və 25-ci bəndlərini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 414; 2004, № 7, maddə 505; 2006, № 2, maddə 64; 2009, № 12, maddə 951; 2012, № 7, maddə 644; 2013, № 3, maddə 211, № 12, maddə 1481; 2018, № 4, maddə 635) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5-ci maddənin 1-ci hissəsinin birinci abzasına və 2-ci hissəsinə, 29-cu maddənin 6-cı hissəsinə “orqanının” sözdən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

1.2. 6-cı maddənin 1-ci hissəsinin ikinci abzasında “orqanında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda” sözləri “orqanının müəyyən etdiyi orqanda (qurumda)” sözləri ilə əvəz edilsin;

1.3. 38-ci maddənin 1-ci hissəsində “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 485; 2004, № 7, maddə 505; 2009, № 5, maddə 296; 2010, № 3, maddə 171; 2012, № 7, maddə 645; 2013, № 12, maddə 1482; 2018, № 4, maddə 636) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 15-ci, 20-ci və 30-cu maddələrinin birinci hissələrinə “orqanının” sözlərdən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

2.2. 16-cı maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

Maddə 3. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 975) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 9.1-ci, 10-cu və 11-ci maddələrdə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

3.2. 12.1-ci maddədə “orqanlarını onlara” sözləri “orqanının müəyyən etdiyi orqanın (qurumun) ona” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2019-cu il

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq **qərara alır**:

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 479; 2003, № 1, maddə 8; 2004, № 2, maddə 57; 2006, № 8, maddə 657; 2007, № 8, maddə 745; 2008, № 6, maddə 460; 2009, № 2, maddə 43, № 10, maddə 769; 2014, № 5, maddə 462; 2015, № 4, maddə 361; 2017, № 12 (I kitab), maddə 2203) aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci maddə üzrə:

1.1. birinci hissənin onuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergüli işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda on birinci abzas əlavə edilsin:

“geoloji parklar.”;

1.2. üçüncü hissədə “və 9-cu” sözləri “, 9-cu və 11-ci” sözləri ilə əvəz edilsin;

1.3. dördüncü hissədə “və 6-cı” sözləri “, 6-cı və 11-ci” sözləri ilə əvəz edilsin.

2. 6-cı maddənin ikinci hissəsinə “Dövlət təbiət qoruqlarının” sözlərindən sonra “, geoloji parkların sözləri”, əlavə edilsin.

3. 7-ci maddənin birinci hissəsinə “Dövlət təbiət qoruqlarının və yasaqlıqlarının,” sözlərindən sonra “geoloji parkların,” sözləri əlavə edilsin.

4. Aşağıdakı məzmununda XI-I fəsil əlavə edilsin:

“XI-I fəsil GEOLOJİ PARKLAR

Maddə 40-1. Geoloji parklar və onların təşkili

Geoloji parklar - xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbii mühafizə, marifətlik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbii mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir.

Geoloji parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazilərdə olan torpaq, su, bitki və heyvanlar aləmi onların daimi istifadəsinə verilir.

Geoloji parklar müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir.

Hər bir geoloji park müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

Maddə 40-2. Geoloji parkların əsas vəzifələri

Geoloji parkların əsas vəzifələri aşağıdakılardır:

geoloji və coğrafi təbiət obyektlərini, nadir və etalon təbiət ərazilərini, geoloji irsi qoruyub saxlamaq;

turizm və rekreasiya üçün şərait yaratmaq;

elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirmək;

təbii mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək;

əhalini maarifləndirmək;

geoloji monitorinq həyata keçirmək.

Maddə 40-3. Geoloji parkların zonalaşdırılması və mühafizə rejiminin xüsusiyyətləri

Geoloji parkların ərazilərində onların təbii geoloji və coğrafi xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunur və aşağıdakı fəaliyyət zonaları üzrə bölgüsü müəyyən edilir:

xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar;

geoturizm və rekreasiya zonaları;

geomuzeylər və tədris-məşğələ obyektləri zonaları;

geoparkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları.”.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2019-cu il

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1528-VQD nömrəli Qanununun tətbiqi və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 366 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1528-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. geoloji parklar haqqında ümumi əsasnamə layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin

2000-ci il 15 iyul tarixli 366 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 506; 2003, № 10, maddə 546) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci abzasda “hissələrdə” sözdən sonra “, 40-1-ci maddəsinin üçüncü və dördüncü hissələrində” sözləri əlavə edilsin;

3.2. üçüncü və dördüncü abzalara “biosfer qoruqlarına” sözlərindən sonra “, geoloji” sözü əlavə edilsin;

3.3. beşinci abzasda “biosfer qoruqları” sözləri “biosfer qoruqlarına, geoloji” sözləri ilə əvəz edilsin;

3.4. altıncı abzasda “və 21-ci maddəsinin dördüncü hissəsində” sözləri “, 21-ci maddəsinin dördüncü hissəsində və 40-1-ci maddəsinin üçüncü hissəsində” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 aprel 2019-cu il

“Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1475-VQD nömrəli Qanununun tətbiqi və

Azərbaycan Respublikası Prezidentinin “Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”

1998-ci il 19 avqust tarixli 755 nömrəli, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 749 nömrəli və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 29 dekabr tarixli 167 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1475-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 6-cı hissəsinə uyğun olaraq, patentin alınması barədə iddia sənədində aid tələbləri üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin 10-cü hissəsinin dördüncü abzasına uyğun olaraq, iddia sənədi üzrə məlumat əxtarını və mahiyyətə ekspertizanın aparılması qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 5-ci hissəsinin ikinci abzasına uyğun olaraq, dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasına uyğun olaraq, ixtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

1.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 505; 2003, № 10, maddə 571; 2004, № 7, maddə 526; 2009, № 4, maddə 226; 2010, № 12, maddə 1064; 2012, № 7, maddə 679; 2014, № 7, maddə 798) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin beşinci abzasında, 4.2-ci maddəsində, 5-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 2-ci hissəsində (birinci halda), 6-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında, 7-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasında, 5-ci hissəsinin birinci cümləsində, 8-ci maddəsinin 3-cü hissəsinin üçüncü abzasında və 4-cü hissəsinin birinci cümləsində, 9-cu maddəsinin 4-cü hissəsinin birinci cümləsində, 10-cu maddəsinin 2-ci hissəsinin birinci abzasında, 12-ci maddəsinin üçüncü abzasında, 15-ci maddəsinin 3-cü hissəsinin birinci abzasının üçüncü cümləsində, 16-cı maddəsinin 2-ci hissəsinin birinci abzasının birinci cümləsində və ikinci abzasında, 17-ci maddəsinin 3-cü hissəsində, 19-cu maddəsinin 1-ci hissəsinin ikinci abzasının və 2-ci hissəsinin üçüncü abzasının ikinci cümlələrində, 4-cü hissəsində (hər iki halda), 20-ci maddəsinin 2.7-ci bəndinin ikinci abzasında, 2.10-cu bəndinin ikinci abzasının ikinci cümləsində, 26-cı maddəsinin 1-ci (hər iki halda) və 3-cü hissələrində, 27-ci maddəsinin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin birinci və ikinci abzaslarında (hər iki halda) və 8-ci hissəsinin ikinci abzasında, 28-ci maddəsinin 1-ci və 2-ci hissələrinin birinci abzaslarında, 3-cü hissəsinin birinci abzasının birinci (hər iki halda) və ikinci cümlələrində, ikinci abzasının ikinci cümləsində, 4-cü və 5-ci hissələrində, 6-cı hissəsinin ikinci abzasında, 7-ci hissəsinin birinci abzasının birinci cümləsində, 10-cu hissəsinin birinci və ikinci cümlələrində, 29-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 3-cü hissəsinin birinci və ikinci abzaslarında, 5-ci hissəsinin ikinci abzasında və dördüncü abzasının ikinci cümləsində, 6-cı hissəsində, 10-cu hissəsinin birinci və ikinci abzaslarında, 30-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 2-ci hissəsində, 5-ci hissəsinin birinci abzasında, 7-ci hissəsinin birinci və ikinci abzaslarının birinci cümlələrində, 32-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 3-cü hissəsində, 33-cü maddəsinin 1-ci hissəsinin birinci və dördüncü abzaslarında, 35-ci maddəsinin 1-ci hissəsində, 2-ci hissəsinin birinci və ikinci abzaslarında, 36-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında və 2-ci hissəsində, 38-ci maddəsinin 1-ci hissəsində, 39.2-ci maddəsində (birinci halda), 41-ci maddəsinin birinci, ikinci və üçüncü abzaslarında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin qanunun 5-ci maddəsinin 2-ci hissəsində (ikinci halda), 6-cı maddəsinin 2-ci hissəsində, 10-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində və 5-ci hissəsində, 17-ci maddəsinin 2-ci hissəsində, 18-ci maddəsinin birinci cümləsində, 20-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasında, 25-ci maddəsinin, 27-ci maddəsinin 6-cı hissəsində, 29-cu maddəsinin 10-cu hissəsinin dördüncü abzasında, 30-cu maddəsinin 5-ci hissəsinin ikinci abzasında və 7-ci hissəsinin birinci abzasının ikinci cümləsində, 32-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasında, 39.2-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin qanunun 13-cü maddəsinin 8-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və müvafiq sahə (sahələrarası) mərkəzi icra hakimiyyəti orqanları həyata keçirir;

2.4. həmin qanunun 1-ci maddəsinin beşinci abzasında, 4.2-ci maddəsində, 5-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 2-ci hissəsində, 6-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında, 7-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasında, 5-ci hissəsinin birinci cümləsində, 8-ci maddəsinin 3-cü hissəsinin üçüncü abzasında və 4-cü hissəsinin birinci cümləsində, 9-cu maddəsinin 4-cü hissəsinin birinci cümləsində, 10-cu maddəsinin 2-ci hissəsinin birinci abzasında,

12-ci maddəsinin üçüncü abzasında, 15-ci maddəsinin 3-cü hissəsinin birinci abzasının üçüncü cümləsində, 16-cı maddəsinin 2-ci hissəsinin birinci abzasının birinci cümləsində və ikinci abzasında, 17-ci maddəsinin 3-cü hissəsində, 19-cu maddəsinin 1-ci hissəsinin ikinci abzasının və 2-ci hissəsinin üçüncü abzasının ikinci cümlələrində, 4-cü hissəsində (hər iki halda), 20-ci maddəsinin 2.7-ci bəndinin ikinci abzasında, 2.10-cu bəndinin ikinci abzasının ikinci cümləsində, 26-cı maddəsinin 1-ci hissəsində (hər iki halda) və 3-cü hissəsində (birinci halda), 27-ci maddəsinin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin birinci və ikinci abzaslarında (hər iki halda) və 8-ci hissəsinin ikinci abzasında, 28-ci maddəsinin 1-ci və 2-ci hissələrinin birinci abzaslarında, 3-cü hissəsinin birinci abzasının birinci (hər iki halda) və ikinci cümlələrində, ikinci abzasının ikinci cümləsində, 4-cü, 5-ci hissələrində, 6-cı hissəsinin ikinci abzasında, 7-ci hissəsinin birinci abzasının birinci cümləsində, 10-cu hissəsinin birinci və ikinci cümlələrində, 29-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 3-cü hissəsinin birinci və ikinci abzaslarında, 5-ci hissəsinin ikinci abzasında və dördüncü abzasının ikinci cümləsində, 6-cı hissəsində, 10-cu hissəsinin birinci və ikinci abzaslarında, 30-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 2-ci hissəsində, 5-ci hissəsinin birinci abzasında, 7-ci hissəsinin birinci və ikinci abzaslarının birinci cümlələrində, 32-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 3-cü hissəsində, 33-cü maddəsinin 1-ci hissəsinin birinci və dördüncü abzaslarında, 35-ci maddəsinin 1-ci hissəsində, 2-ci hissəsinin birinci və ikinci abzaslarında, 36-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında və 2-ci hissəsində, 38-ci maddəsinin 1-ci hissəsində, 39.2-ci maddəsində, 41-ci maddəsinin birinci, ikinci (hər iki halda) və üçüncü abzaslarında “qurum” dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur.”.

4. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 499; 2002, № 1, maddə 14; 2003, № 10, maddə 571; 2006, № 9, maddə 743; 2009, № 4, maddə 226, № 12, maddə 984; 2012, № 7, maddə 680; 2014, № 6, maddə 651) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsində, 7-ci maddəsinin ikinci hissəsində, 9-cu maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və ikinci abzaslarında, üçüncü, səkkizinci, on ikinci və on üçüncü hissələrində, 10-cu maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci cümləsində və beşinci hissəsində, 11-ci maddəsinin birinci (ikinci halda) və beşinci hissələrində, 14-cü maddəsinin altıncı hissəsində, 15-ci maddəsinin birinci hissəsində, 16-cı maddəsinin, 17-ci maddəsinin birinci və dördüncü hissələrində, 18-ci maddəsinin birinci hissəsində, 19-cu maddəsinin birinci və beşinci hissələrində, 20-ci maddəsinin birinci hissəsində, 21-ci maddəsinin birinci və beşinci hissələrinin birinci cümlələrində, 22-ci maddəsinin birinci hissəsində, 24-cü maddəsinin ikinci hissəsində, 26-cı maddəsinin doqquzuncu hissəsində (ikinci halda), 28-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, beşinci və on üçüncü hissələrinin birinci cümlələrində, 30-cu maddəsinin birinci hissəsində, 31-ci maddəsinin birinci hissəsinin birinci abzasında və 35.2-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin qanunun 5-ci maddəsinin birinci hissəsinin “g” bəndində, 9-cu maddəsinin on dördüncü hissəsində, 11-ci

maddəsinin birinci hissəsində (birinci halda), 17-ci maddəsinin beşinci hissəsində, 19-cu maddəsinin altıncı hissəsində, 20-ci maddəsinin ikinci hissəsində, 28-ci maddəsinin beşinci hissəsinin dördüncü cümləsində, doqquzuncu hissəsində və on üçüncü hissəsinin ikinci cümləsində, 35.2-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin qanunun 3-cü maddəsinin birinci hissəsində, 7-ci maddəsinin ikinci hissəsində, 9-cu maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və üçüncü abzaslarında, üçüncü, səkkizinci, on ikinci və on üçüncü hissələrində, 10-cu maddəsinin birinci hissəsində, ikinci hissəsinin ikinci və dördüncü cümlələrində, üçüncü hissəsinin ikinci cümləsində və beşinci hissəsində, 11-ci maddəsinin birinci və beşinci hissələrində, 14-cü maddəsinin altıncı hissəsində, 15-ci maddəsinin birinci hissəsində, 16-cı maddəsinin, 17-ci maddəsinin birinci və dördüncü hissələrində, 18-ci maddəsinin birinci hissəsində, 19-cu maddəsinin birinci və beşinci hissələrində, 20-cü maddəsinin birinci hissəsində, 21-ci maddəsinin birinci və beşinci hissələrinin birinci cümlələrində, 22-ci maddəsinin birinci hissəsində, 24-cü maddəsinin ikinci hissəsində, 26-cı maddəsinin doqquzuncu hissəsində (əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatı ilə əlaqədar), 28-ci maddəsinin birinci hiss



Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344; № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, №7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979; № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253,

2256, 2266; 2018, № 1, maddə 19; № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646; № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438; №10, maddə 1963, №11, maddələr 2188, 2191, 2214, 2217, 2231; Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1317-VQD nömrəli, 2 noyabr tarixli 1326-VQD nömrəli, 30 noyabr tarixli 1357-VQD, 1371-VQD və 1377-VQD nömrəli, 7 dekabr tarixli 1382-VQD və 1384-VQD nömrəli, 18 dekabr tarixli 1395-VQD və 1398-VQD nömrəli, 28 dekabr tarixli 1406-VQD, 1427-VQD və 1432-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddəyə hər iki halda "açıq məkanda" sözlərindən əvvəl "tikintisinə icazə tələb olunan" sözləri əlavə edilsin.

2. 394.0.7-ci maddəyə "habelə" sözündən sonra "tikintisinə icazə tələb

olunan açıq məkanda" sözləri əlavə edilsin.

3. 395.1-1-ci maddədə "ölçülərindən asılı olmayaraq" sözləri "tikintisinə icazə tələb olunan" sözləri ilə əvəz edilsin.

4. 395.2-ci maddəyə "açıq məkanda" sözlərindən əvvəl "tikintisinə icazə tələb olunan" sözləri əlavə edilsin.

5. 428.7.1-ci maddədə " , texniki şərtlər pasportu və icazə müqaviləsi" sözləri çıxarılın və "onların" sözü "onun" sözü ilə əvəz edilsin.

6. 428.7.3-cü maddəyə "sahəsində" sözündən sonra "(o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində)" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2019-cu il

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq **qərara alır**:

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838; 2014, № 7, maddələr 766, 787, № 10, maddə 1165; 2015, № 5, maddə 503; 2016, № 11, maddə 1773, № 12, maddə 2010; 2017, № 5, maddə 755, № 6, maddələr 1019, 1043; 2018, № 3, maddə 373, №5, maddələr 837, 850; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1451-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 79.1.5-ci maddədə "reklam qurğularını istisna olmaqla" sözləri "bu məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə" sözləri ilə əvəz edilsin.

2. 81.1-ci maddənin birinci cümləsində "ölçülərindən asılı olmayaraq" sözləri "reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadrat metr və ya bundan çox təşkil edən" sözləri ilə əvəz edilsin.

3. 81.1.3-cü maddəyə "mülkiyyət" sözündən sonra "hüququnu, yaxud "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 26.2-2-ci maddəsinə uyğun olaraq" sözləri əlavə edilsin.

4. 81.1.6-cı maddədə "torpaq" sözü "daşınmaz əmlak" sözləri ilə əvəz edilsin və həmin maddəyə "ərazinin" sözündən sonra "rəngli fotosu və " sözləri əlavə edilsin.

5. 92.1.1-ci maddəyə "qurum" sözündən sonra "tikintisinə icazə tələb olunan" sözləri əlavə edilsin.

6. 101.2-ci maddəyə hər iki halda "reklam" sözündən əvvəl "tikintisinə icazə tələb olunan" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2019-cu il

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1477-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cü bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1477-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 mart 2019-cu il

"Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1523-VQD nömrəli Qanununun tətbiqi və "Reklam haqqında" Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1523-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Reklam haqqında" Azərbaycan Respublikasının

Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. "Reklam haqqında" Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 822; 2016, № 8, maddə 1384, № 11, maddə 1821, № 12, maddə 2062; 2017, № 3, maddə 354, № 7, maddə 1378, № 12 (I kitab), maddə 2295) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə "Qanununun" sözündən sonra "4.7-ci maddəsinin dördüncü cümləsində," sözləri əlavə edilsin, həmin bənddə "26.1-ci maddəsinin ikinci cümləsində, 26.2-ci maddəsinin birinci və dördüncü cümlələrində" sözləri "26.1-1-ci maddəsinin ikinci cümləsində, 26.2-ci maddəsinin birinci cümləsində" sözləri ilə, "26.3-cü və 34.2-ci maddələrində ikinci halda" sözləri "26.3-cü maddəsində üçüncü halda, 34.2-ci maddəsində ikinci halda" sözləri ilə əvəz edilsin;

3.2. 2.2-ci bənddə "və reklama dair texniki şərtlər pasportunun formasına, həmçinin icazə müqaviləsinin formasına və bağlanma qaydasına" sözləri "formasına" sözü ilə əvəz edilsin;

3.3. 2.3-cü bənddə "nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir" sözləri "qurum" dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur" sözləri ilə əvəz edilsin;

3.4. 2.4-cü bənddə "26.1-ci maddəsinin ikinci cümləsində, 26.2-ci maddəsinin birinci və dördüncü cümlələrində" sözləri "26.2-ci maddəsinin birinci cümləsində" sözləri ilə əvəz edilsin;

3.5. 2.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.8. həmin qanunun 26.3-cü maddəsində birinci və ikinci hallarda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini tabeliyindəki tarix və mədəniyyət abidələrinin ərazilərində (onların mühafizə zonalarına) münasibətdə, müvafiq olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi həyata keçirilir, həmin maddədə "qurum" dedikdə isə "İçərişəhər" Dövlət Tarix-Memariq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının mühafizə zonasına münasibətdə "İçərişəhər" Dövlət Tarix-Memariq Qoruğu İdarəsi nəzərdə tutulur;"

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 mart 2019-cu il

"Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərini rəhbər tutaraq **qərara alır**:

"Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812; 2016, № 11, maddə 1755; № 12, maddə 1996; 2017, № 3, maddə 334, № 5, maddələr 675, 748, № 6, maddə 1029, № 7, maddə 1307; № 12, I kitab, maddə 2230; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1412-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.0.11-ci maddədə "daşınar əmlak, ixtisaslaşdırılmış stasionar və seyyar reklam qurğuları, neqliyyat vasitələri," sözləri "daşınar (o cümlədən ixtisaslaşdırılmış stasionar və seyyar reklam qurğuları, neqliyyat vasitələri və s.) əmlak," sözləri ilə əvəz edilsin.

2. 4.7-ci maddə üzrə:

2.1. üçüncü cümlədə "kiçik və reklamın yerləşdiyi ümumi sahənin üçdəbirindən çox" sözləri "böyük" sözü ilə əvəz edilsin;

2.2. dördüncü cümlədə "orqanı" sözü "orqanının yaratdığı qurum" sözləri ilə əvəz edilsin.

3. 26.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"26.1. Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapılarn, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur."

4. aşağıdakı məzmununda 26.1-1-ci maddə əlavə edilsin:

"26.1-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir."

"Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1522-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cü maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1522-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin

qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. "Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3,

maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12, maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 yanvar tarixli 462 nömrəli, 16 yanvar tarixli 478 nömrəli və 12 mart tarixli 586 nömrəli fərmanları) 5.40-cı bəndinə hər iki halda "açıq məkanda" sözlərindən əvvəl "tikintisinə icazə tələb olunan" sözləri, üçüncü halda "reklam" sözündən əvvəl "tikintisinə icazə tələb olunan açıq məkanda" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 aprel 2019-cu il

Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və onların borclarının tənzimlənməsi məqsədi ilə **qərara alır**:

Maddə 1. Özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət əmlakına (müəssisəsinə) görə əmlak və torpaq vergiləri üzrə borcların daqiqləşdirilməsi

1.1. Dövlət əmlakının (müəssisəsinin) satıcısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə birlikdə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət əmlakının (müəssisəsinin) bu qanunun qüvvəyə minmə tarixinə olan əmlak və torpaq vergiləri üzrə borclarını daqiqləşdirir.

1.2. Özəlləşdirilən dövlət əmlakının (müəssisəsinin) qiymətləndirilməsi zamanı onun balans öhdəliklərində əks olunmuş debitor və kreditor borcları özəlləşdirmə planında (emis-siya prospektində) ayrıca göstərilir.

Maddə 2. Özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət əmlakına (müəssisəsinə) görə əmlak və torpaq vergiləri üzrə borcların tənzimlənməsi

2.1. Bu qanunun qüvvəyə minmə tarixindən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının (müəssisələrinin) bu qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borcları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı qaydadada silinir:

5. 26.2-ci maddə üzrə:

5.1. ikinci cümlədə "bir" sözü "üç" sözü ilə əvəz edilsin;

5.2. dördüncü cümlə aşağıdakı redaksiyada verilsin: "icazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir.;"

5.3. beşinci cümlə ləğv edilsin.

6. 26.2-1-ci maddədə "və reklama dair texniki şərtlər pasportunun formasını, icazə müqaviləsinin formasını və bağlanılma qaydasını" sözləri "formasını" sözü ilə əvəz edilsin.

7. 26.2-2.2-ci maddədə "istifadəsinə" sözü "icarəsinə" sözü ilə əvəz edilsin.

8. 26.3-cü maddə aşağıdakı redaksiyada verilsin: "26.3. Reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində müvafiq icra hakimiyyəti orqanının razılığı ilə, tarix və mədəniyyət abidələrinin mühafizə zonasında isə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı ilə yerləşdirilə bilər."

9. 26.8-ci maddədə "divarında" sözü "fasadında (divarında, hasarında)" sözləri ilə, "2" rəqəmi "1" rəqəmi ilə, "daşıyıcıları" sözü "qurğuları" sözü ilə əvəz edilsin, "hüquqi" sözündən sonra "(o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin)" sözləri əlavə edilsin.

10. 35.2-ci maddədə "əmlakdan istifadəyə" sözləri "əmlakın icarəsinə" sözləri ilə əvəz edilsin.

11. 35.3-cü maddənin ikinci cümləsində "yayıcısı ilə bağlanan bu qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş icazə müqaviləsində" sözləri "yayıcısına bu qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2019-cu il

"Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1522-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı



“Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1527-VQ nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1527-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci, 2.1-ci və 3.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin qanunun 1.1-ci, 2.1-ci və 3.2-ci maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Bu fərman 2019-cu il martın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 aprel 2019-cu il

Baş nazir Novruz MƏMMƏDOV: “Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı potensial var”

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov aprelin 2-də Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənaye naziri Askar Jumaqaliev ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Qazaxıstan münasibətlərindən danışan Novruz Məmmədov dost və qardaş ölkələrimiz, xalqlarımız arasında tarixən çox yaxşı əlaqələrin mövcud olduğunu bildirdi. Təməli ulu öndər Heydər Əliyev və Qazaxıstan xalqının lideri Nursultan Nazarbayev tərəfindən qoyulan Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən Baş nazir ötən ilin noyabrında Qazaxıstanın paytaxtı Astanada MDB Hökumət Başçıları Şurasının iclasında iştirakını, keçirdiyi görüşləri məmnunluqla xatırladı. Baş nazir bildirdi ki, qarşılıqlı səfərlər, aparılan danışıqlar, imzalanan sənədlər bu gün ölkələrimiz arasında çox möhkəm əlaqələrin mövcud olduğunu sübut edir. “Hesab edirəm



ki, dost və qardaş ölkələrimiz arasında əməkdaşlıq daha da inkişaf etdirilməsi üçün yaxşı potensial var və sizin səfəriniz əməkdaşlığımızın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”, - deyər Baş nazir Novruz Məmmədov vurğulayıb. Nazir Askar Jumaqaliev bildirdi ki, müstəqilliklərinin

bərpa etdikdən sonra ölkələrimiz arasındakı əməkdaşlıq daha da möhkəmləndirilib və bu gün Azərbaycan-Qazaxıstan əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf etdirilib. Görüşdə Azərbaycanın və Qazaxıstanın Çindən Avropaya qədər uzanan beynəlxalq neqliyyat dəhlizinin imkanlarından maksimum

dərəcədə faydalanmaqda maraqlı olduğu vurğulandı. Həmçinin Xəzər dənizində birgə fəaliyyətə, neqliyyat, rabitə, müdafiə sənayesi, kosmik sənaye, İKT, o cümlədən rəqəmsallaşma sahələrində əməkdaşlığa və qarşılıqlı marağ doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Azərbaycanla Qazaxıstanın rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilib

Azərbaycan ilə Qazaxıstan arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ölkəmizdə səfərdə olan Qazaxıstanın rəqəmsal inkişaf, müdafiə və aerokosmik

sənaye naziri Askar Jumaqaliev ilə Azərbaycanın neqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı iki ölkə arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti, gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) layihəsi, Azərbaycan və Qazaxıstanın qlobal bazarlarda rəqəbatqabiliyyəti startap layihələri arasında sinerjinin yaradılması və birgə layihələrin icra olunması, tanışıq səfərlərinin təşkili və digər qarşılıqlı marağ kəsb edən məsələlər müzakirə olunub.

Azərbaycan ilə Qazaxıstan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq genişlənir

Aprelin 2-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Qazaxıstanın rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənaye naziri Askar Jumaqalievin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) AZƏRTAC-a bildirilib ki, Yəhya Musayev Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb və nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verib.



Görüşdə Qazaxıstanın MSN-in müəssisələrində istehsal edilən müdafiə təyinatlı məmulatlara və xidmətlərə marağ göstərdiyi qeyd olunub. Tərəflər iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın va-

cibliyini vurğulayıb, bu sahədə əməkdaşlığın istiqamətlərini müəyyənləşdirilməsi və perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Sonda müzakirə olunan məsələlərə bağlı işçi qrupunun yaradılmasına dair razılıq əldə olunub. Görüşdə Qazaxıstanın Azərbaycanı hərbi təəssül, polkovnik Kahir Tezekbayev iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti MSN-in elektron hesablayıcı maşınlar zavodunda hərbi təyinatlı məmulatların sergisinə də baxıb.

Sun CİNVU: “Prezident İlham Əliyevin apardığı hərtərəfli siyasət nəticəsində Azərbaycan böyük inkişafa nail olub”

Prezident İlham Əliyevin apardığı hərtərəfli siyasət nəticəsində Azərbaycan böyük inkişafa nail olub.

Bunu AZƏRTAC-ın xüsusi müxbirinin müsahibəsində Xarici Ölkələrle Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədr müavini, Ümumçin Siyasi Şəvqət Şurasının üzvü Sun Cinvu deyib. İki il əvvəl Bakıya səfərini xatırladın Sun Cinvu qeyd edib ki, Azərbaycanda olar-



kən ölkənin inkişafının şahidi olub. “Bakı çox gözəl şəhərdir, çox xoşuma gəldi. İnanıram ki, Azərbaycan gələcəkdə daha da inkişaf edəcək”, - deyər Sun Cinvu bildirdi.

Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədr müavini Azərbaycan-Çin münasibətlərindən bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu deyib.

YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakla əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Müəyyən edilsin ki, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Azərbaycan Respublikasına gələn, YUNESKO-nun rəsmi dəvət məktubunu və həmin təşkilatın müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiqləyən sənədi təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2019-cu il iyunun 20-dən iyulun 10-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

2.1. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak-

la əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza alma imkanını barədə YUNESKO-ya və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;

2.2. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakla əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza al-

maq imkanını barədə məlumatın nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi təmin etsin.

3. Azərbaycan Respublikasının Dövlət Mıqrasiya Xidməti Azərbaycan Respublikasına uçular həyata keçirən aviasiya şirkətlərinə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakla əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2019-cu il

S.Ç.Hacıyevin Naxçıvan Muxtar Respublikasının Culfə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsinə rəhbər tutaraq **qərara alıram**:

Siyam Çarkez oğlu Hacıyev Naxçıvan Muxtar Respublikasının Culfə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2019-cu il

YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsinə dair Tədbirlər Planı təsdiqlənib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev sərəncamı ilə Bakıda YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, sərəncamda Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib.

Qeyd edək ki, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası 30 iyun-10 iyul tarixlərində keçiriləcək.

Fövqəladə Hallar Nazirliyində kollegiya iclası keçirilib

Aprelin 2-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərrovun rəhbərliyi ilə geniş kollegiya iclası keçirilib.

FHN-dən AZƏRTAC-a bildirilib ki, kollegiya iclasında nazir müavinləri, nazirliyin Aparatının struktur bölmələrinin və qurumlarının rəhbərləri iştirak ediblər.

İclasın gündəliyində dərhal birinci məsələ - fevralın 5-də və 6-da Şamaxı, Ağsu və İsmayilli rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrindən aradan qaldırılması ilə əlaqədar görülən işlər barədə danışan nazir K.Heydərrov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər zaman olduğu kimi, bu dəfə də hadisəyə çevik reaksiya göstərməsi, zəlzələnin nəticələrindən aradan qaldırılması istiqamətində mühüm tapşırıqlar verması, dərhal zəlzələ bölgəsinə gələrək çətin vəziyyətə düşmüş insanlara dəyərli yardım təqdim etməsi onun hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha göstərdi. Zəlzələnin ziyan vurduğu evlərin, sosial və infrastruktur obyektlərinin tikintisi, bərpa-gücləndirmə və təmir işləri ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı sərəncamlar bu baxımdan böyük humanist addım kimi xüsusi vurğulanıb. Nazir, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə zəlzələ zonasında böyük işlərin görüldüyünü də diqqətə çatdırıb.

İclasda çıxış edən nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov Şamaxı, Ağsu və İsmayilli rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı bu günədək görülmüş işlərdən danışdı. Qeyd edib ki, hadisədən dərhal sonra zəlzələdən zərər görmüş evlərin sakinləri sığınacaqlarda və yaxın qohumlarının evlərində yerləşdirilib. Hazırda zəlzələ zonasında təbii fəlakətin nəticələrindən aradan qaldırılması istiqamətində bütün zəruri işlərin görüldüyünü deyən C.Xanlarov komissiyaların işlərini operativ şəkildə davam etdirdiyini vurğulayıb. Qeyd edib ki, aprelin 2-dək 8810 müraciət qeydə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən 8352 fərdi yaşayış evinə baxış keçirilib.

Diqqətə çatdırılıb ki, hazırda Şamaxı rayonu ərazisində 267 qəzalı, 1227 evin bərpaya ehtiyacı olması, İsmayilli rayonu ərazisində 101 qəzalı, 290 evin bərpaya ehtiyacı olması və Ağsu rayonu ərazisində 215 qəzalı, 351 evin bərpaya ehtiyacı ol-



ması müəyyən edilib. Aprelin 2-nə olan məlumata əsasən, Şamaxı rayonu ərazisində 47 ev sökülüb, 40 evin tikintisinə başlanılıb. İsmayilli rayonunda 10 ev sökülüb, 10 evin tikintisinə başlanılıb. Ağsu rayonu ərazisində isə 22 ev sökülüb, 6 evin tikintisinə başlanılıb. Həmin rayonlar üzrə ümumilikdə 79 ev sökülüb, 56 evin tikintisinə başlanılıb.

Bundan başqa, Şamaxı şəhərində ikigirlişi, dörmərtəbəli, 44 mənzilli yaşayış binasının tikintisi üçün agentliyin “Azərdövlətlayihə” İnstitutu tərəfindən layihə-smeta sənədləri hazırlanıb. Hazırda yaşayış binasının tikintisi davam etdirilir. Habelə Şamaxı rayonunda bərpa işlərinin aparılması məqsədilə 235 evdə ölçü işləri aparılıb, 132 evin layihə-smeta sənədləri hazırlanıb.

C.Xanlarov qeyd edib ki, baş vermiş təbii fəlakət nəticəsində hər üç rayonda ziyan çəkmiş sosial obyektlərə də komissiyalar tərəfindən baxış keçirilib. Keçirilmiş baxış nəticəsində Şamaxı rayonunda 2 qəzalı, 4 bərpaya ehtiyacı olan sosial obyekt, İsmayilli rayonunda 3 qəzalı, 6 bərpaya ehtiyacı olan sosial obyekt, Ağsu rayonunda 4 qəzalı sosial obyekt müəyyən edilib.

C.Xanlarov sözükdə-tikinti, habelə layihələndirmə işlərinin aparılmasına hava şəraitinin yağmurlu keçməsinin və kommunikasiya xətlərinin köçürülməsi ilə bağlı qarşıya çıxan problemlərin mane olduğunu qeyd edib. Bildirib ki, bu problemlərin aradan qaldırılması sahəsində bir ay ərzində bütün qəzalı evlərə bağlı sökükdə-tikinti işlərinə başlanılacaq və qarşıya qoyulmuş tapşırıqlar vaxtında və keyfiyyətlə icra ediləcək.

Nazir K.Heydərrov zəlzələnin vurduğu ziyanın həmin müəyyən edilməsi, o cümlədən yaşayış evləri və sosial obyektlərə komissiyalar tərəfindən baxışın, sökükdə-tikinti işlərinin sürətləndirilməsi, tikinti işlərinin ən yüksək standartlara uyğun aparılması barədə tapşırıqlar verib.

Sonra FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin

(DYNX) rəisi, daxili xidmət general-mayoru İsrayıl Əliyev kollegiya iclasının gündəliyində dərhal ikinci məsələ - martın 26-da Bakının Nizami rayonu ərazisindəki “Diqlas” ticarət mərkəzində baş vermiş yanğına əlaqədar məlumat verib. Həmin obyektə dəyən təhlükəsizliyi qaydalarından pozulmasından danışan İ.Əliyev bildirdi ki, DYNX-nin əməkdaşları yanğına qarşı mövcud vəziyyəti müəyyən etmək üçün 2018-ci ildə obyektə videoçəkiliş aparılıb. Xidmət rəisi həmin videonun müşayiəti ilə izah edib ki, obyekt yanğına qarşı su hovuzuna və avtomatik yanğınsöndürmə qurğusuna ilə təmin olunmayıb. Obyektin elektrik təsərrüfatı Elektrik Qurğularının Qurulması Qaydalarının tələblərinə cavab vermədən istismar olunub. Həmin obyektin tənxiyə yolları müxtəlif əşyalarla tutulub və bunlarla da əraziyə sərbəst giriş-çixış məhdudlaşdırılıb. Obyektə malların yığılması zamanı yanğına qarşı ara məsafələrinə riayət olunmayıb. Ticarət mərkəzinin binası tüstü xaricəmə və normativ sənədlərin tələblərinə uyğun havalandırma sistemləri, yanğına qarşı su hovuzu ilə təmin edilməyib. Habelə obyektətrafi ərazi müxtəlif avtomobillərlə tutulub. Neqliyyat vasitələrinin xüsusi ayrılmış yerlərdə saxlanılmaqla hadisə zamanı yanğınsöndürmə avtomobillərinin sərbəst yaxınlaşması mümkün olmayıb.

Qeyd edilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində “Diqlas” ticarət mərkəzində yanğıntəhlükəsizliyi qaydalarından pozulması və bu pozuntuların aradan qaldırılmasını zəruriliyi ilə bağlı ticarət mərkəzinin rəhbərliyini və digər aidiyyəti şəxslərə dafələrlə rəsmi şəkildə xəbərdarlıq edib. Bütün mürciətlərə baxmayaraq, ticarət mərkəzində yanğıntəhlükəsizliyi qaydaları ilə bağlı pozuntular aradan qaldırılmayıb. Ümumiyyətlə, obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə razılaşdırılmayıb. Ölkə ərazisində

de insanların kütləvi toplaşdıqları digər yerlərdə yanğıntəhlükəsizliyi qaydalarından pozulması halları və bu pozuntuların aradan qaldırılmasına dair aidiyyəti üzrə məktublardan ünvanlanıb.

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov “Diqlas” ticarət mərkəzində baş vermiş yanğının söndürülməsi ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ətraflı məruzə edib. O deyib ki, obyektə yanğıntəhlükəsizliyi qaydalarından kobud şəkildə pozulması, obyektin su hovuzuna və daxili su kranlarının işlək vəziyyətdə olmaması, yanğıntəhlükəsizliyi və su hovuzlarının uzaq məsafədə yerləşməsi, yanğınsöndürmə işləri üçün uzaq məsafədə (800, 1000 metr) müxtəlif istiqamətlərdən suyun çəkilməsi, ərazidəki ticarət obyektlərinin sız yerləşməsi və həmin obyektlərin yanğıntəhlükəsizliyi təminatına səbəb ola biləcək materiallarla üzünməsi yanğıntəhlükəsizliyi vaxtında alınmasında böyük çatlıqlar yaradıb. Buna baxmayaraq, görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğıntəhlükəsizliyi təminatının və daha böyük fəsadların qarşısını alıb. Belə ki, “Diqlas” ticarət mərkəzinin zirzəmisinin məntə 2-ci və 3-cü mərtəbələrində (zirzəmi) olan mallarla birlikdə 5000 kvadratmetr sahədə, yaxınlıqda olan təsərrüfat malları bazarı 2 hektar ərazidə, meyvə-tərəvəz bazarı 2,5 hektar ərazidə və üçmərtəbəli “Lotos” ticarət mərkəzi yanğıntəhlükəsizliyi təminatı ilə təmin edilib.

İclasda yekun vuran nazir, general-polkovnik Kəmaləddin Heydərrov “Diqlas” ticarət mərkəzindəki yanğına bağlı yaradılmış istintaq-əməliyyat qrupuna bütün lazımi materialların verilməsinə dair aidiyyəti üzrə göstərişlər verib. Nazir, həmçinin ölkədə insanların kütləvi toplaşdıqları məkanlarda, o cümlədən ticarət və əyləncə obyektlərində yanğıntəhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti üzrə tədbirlərin görülməsinə dair DYNX-nin rəisi İsrayıl Əliyevə və DYM-nin rəisi Füzuli Əsədova müvafiq tapşırıqlar verib.



XİN Kəlbəcərin işğalının və Aprel döyüşlərinin ildönümləri ilə əlaqədar bəyanat yayıb

Xarici İşlər Nazirliyinin mətbuat xidməti Azərbaycanın Kəlbəcər rayonu işğalının və 2016-cı ilin Aprel döyüşlərinin ildönümləri ilə bağlı bəyanat yayıb. AZƏRTAC bəyanatı təqdim edir.

1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin xaricində yerləşən Kəlbəcərin işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib və işğal zamanı Ermənistanın ağır artilleriyası, Mi-24 helikopterləri və hərbi təyyarələri istifadə edilib.

İşğal nəticəsində 60 minə qədər Kəlbəcər sakini etnik təmizləməyə məruz qalaraq öz doğma torpaqlarından didərgin salınıb, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Hazırda sayı 70 mini ötən Kəlbəcər sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşayır.

Erməni işğalı Kəlbəcərin qədim və zəngin maddi-mədəni irsini məhv edib, bölgədə yerləşən və Azərbaycanın qədim alban xristian irsinə aid

olan məbədlərin orijinal arxitektura xüsusiyyətləri dəyişdirilərək erməniləşdirilib.

Kəlbəcərin təbii resursları və faydalı qazıntıları qanunsuz istismar olunur. Lixtenşteyndə qeydiyyatda olan və Ermənistanın Vallex Qrupunun tərkibinə daxil olan "Base Metals" şirkəti 2002-ci ildən etibarən Kəlbəcərin Heyvalı kəndi yaxınlığında Qızılbulaq mis-qızıl yatağını qanunsuz olaraq istismar edir. 2007-ci ildən etibarən "GeoProMining" şirkətinə daxil olan "GPM Gold" şirkəti Kəlbəcər ərazisində Söyüdü qızıl yatağını istismar edir. Peyk vasitəsilə çəkilmiş şəkillər yataqda işlərin genişləndirildiyindən xəbər verir.

Kəlbəcər ərazisindən keçən Vardenis-Ağdərə yolu Kəlbəcər rayonu daxil olmaqla, işğal olunmuş ərazilərdə təbii sərvətlərin Ermənistanə və beynəlxalq bazarlara daşınmasına xidmət edir.

Bütün bunlarla yanaşı, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində qanunsuz məskunlaşdırma aparılır və demoqrafik tərkib dəyişdirilir.

BMT Təhlükəsizlik Şurası sədrinin 1993-cü il 6 aprel tarixli bəyanatının ardınca BMT TŞ Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 sayılı qətnamə qəbul etdi. Qətnamədə BMT TŞ ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbul edilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal işğal olunmuş Kəlbəcər və digər rayonlardan çıxarılmasını tələb etdi. Bu qətnamənin qəbulundan sonra ATƏT-in Minsk qrupu Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərinə çıxarılması üçün "təcili tədbirlər haqqında vaxt cədvəli" hazırladı.

Ermənistan bu gündək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə əməl etmir.

2016-cı il aprelin 2-də qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca sıx yaşayın mülki əhalini ağır silahlardan atəşə tutması bir daha göstərdi ki, Ermənistanın Azərbaycan ərazilərini işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu rejionda sülh və təhlükəsizlik üçün bəş-

licə təhiddir. Ermənistanın hücumlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin əks-həmlə tədbirləri nəticəsində mülki Azərbaycan əhalisinin təhlükəsizliyi təmin edildi və strateji əhəmiyyət daşıyan Azərbaycan əraziləri işğaldan azad olundu.

Ermənistan dərək etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərini Ermənistan tərəfindən işğal müvəqqəti xarakter daşıyır. Davamlı və uzunmüddətli sülhə nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir.

Ermənistan tərəfi əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, beynəlxalq öhdəliklərinə, habelə Azərbaycan ərazilərini işğaldan azad olumasını tələb edən BMT qətnamələrinə və digər beynəlxalq təşkilatların qərarlarına əməl etməlidir.

XİN: “Ermənistan rəhbərliyinin son bəyanatları Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir”

Ermənistan rəhbərliyinin son bəyanatları və hərəkətləri, o cümlədən işğalçı ölkənin müdafiə nazirinin "yeni ərazilər" formuluunu təqdim etməsi tamamilə qəbul ediləməzdir. Hesab edirik ki, bu kimi addımlar iki ölkə rəhbərləri səviyyəsində

baş tutmuş Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir. AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin sərhində yer alıb. "Təkrar edirik ki, bu kimi təxribatlar uzun illər ərzində

aparılan danışıqlar prosesini və ATƏT-in Minsk qrupu həmsədrələrinin fəaliyyətini ciddi sual altına qoyur. Vurgulamaq istərdik ki, belə təhlükəli ritorikanın mümkün mənfai nəticələrinə görə bütün məsuliyət Ermənistan tərəfinin üzərindədir", - deyə şərhə bildirilir.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb.

Bəyanatı AZƏRTAC-a şərh edən "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədr müavini, professor Elçin Əhmədov bildirib ki, Ermənistan dövlətinin yürütdüyü təcavüzkar siyasət artıq 25 ildən artıqdır dünya ictimaiyyətinin gözü qarşısında heldə bəyanat yayıb.

XX əsrin 80-ci illərinin sonunda ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə "böyük Ermənistan" ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənəkar sessiyası "DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsətət qaldırmaq barədə" qərar qəbul etdi. Bunun ardınca, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd daha bir qərar qəbul etdi.

Sovet rəhbərliyinin çox ciddi və bağlışlanılmaz səhvləri və ermənipərst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olmuşdur.

26 il əvvəl - 1993-cü il martın 27-dən aprelin 2-dək Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumu nəticəsində Dağlıq Qarabağ bölgəsinin hüdüdlərindən kənarda yerləşən, 1936 km² sahəsi, 60 min nəfərə qədər əhalisi, 1 şəhər, 1 qəsəbə və 122 kəndi olan Kəlbəcər rayonu işğal edildi. Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı artıq münasibəti mahiyyətdə yeni - işğalçıqlı səviyyəsinə keçirdi.

Bununla yanaşı, işğal nəticəsində Kəlbəcər rayonu ərazisindəki memarlıq abidələri bütünlüklə lətan edilmiş, yandırılmış, dağıdılmış və məhv edilmişdir. Kəlbəcər rayonu ərazisində tarixi və memarlıq abidələrindən sənaye əhəmiyyəti ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyəti ümumi ehtiyatları 850 ton olan 3 - Ağyataq, Levçay, Çorbuluq və ehtiyatları 200 tondan çox olan Qamişlı və Ağqaya civə yataqları, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəlif tuft yatağı, ehtiyatları 1312 min kubmetr olan və kerpic istehsalına yararlı Keşdək gil yatağı, ehtiyatları 4473 min kubmetr olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldəq perlit yatağı, ümumi ehtiyatları 2,2 milyon kubmetr olan 2 üzülük daşı yatağı, ehtiyatları 2540 min kubmetr olan Çəpil qum-qıncıl qarışıq yatağı, gözəl dekorativliyə malik 4 mərmer oniki-si (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı, ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min kubmetr olan 1 listveni yatağı qalmışdır.

Kəlbəcəre dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Moçqay, Qoturuluş kimi çox böyük müalicə-bəneoloji təsirə malik mineral su yataqları da (ümumi istismar ehtiyatları 3093 m³/gün) işğal ərazisində yerləşir. Murovdağ, Şahdağ, Vardenis, Mixtökən, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsinin əhatəsində yerləşən Kəlbəcər şəhərinin ən yüksək zirvələri Gamiş dağı (3724 m) və Delidağır (3616 m). Ərazidə Yura, Təbaşir, Paleogen, Neogen və Antropogenin çökme, vulkanogen-çökme və vulkanik süxurları yayılıb. Ən böyük çayı Tərtər (yuxarı axını) və onun qolları Lev çayı, Tutunçay və başqalardır.

Hazırda işğal altında olan Sərsəng su anbarı da 1976-cı ildə Tərtər çayı üzərində inşa edilib. Sərsəng su anbarı işğal altında olanndan bəri ermənilər illik su sərfinin 85-90 faizini qəndir, su lazımı olmayan vaxtlarda, xüsusilə iş günlərində buraxırlar. Lazım olan vaxtlarda isə ilik su normasının 10-15 faizini buraxırlar ki, bu da suyun səviyyəsinin aşağı düşməsinə və suvarmanın qeyri-mümkünlüyünə səbəb olur. Əkin sahələrinə xeyli ziyan dəyir, yaşıllıqlar suyun səviyyəsinin aşağı düşməsinə və suvarmanın qeyri-mümkünlüyünə səbəb olur. Əkin sahələrinə xeyli ziyan dəyir, yaşıllıqlar suyun səviyyəsinin aşağı düşməsinə və suvarmanın qeyri-mümkünlüyünə səbəb olur. Əkin sahələrinə xeyli ziyan dəyir, yaşıllıqlar suyun səviyyəsinin aşağı düşməsinə və suvarmanın qeyri-mümkünlüyünə səbəb olur.

Bundan əlavə, bu hərbi təcavüz nəticəsində 60 minə qədər Kəlbəcər əhalisi etnik təmizləməyə məruz qalaraq öz doğma torpaqlarından məcburən köçkün düşmüş, 511 dinc əhali öldürülmüş, 321 nəfər işe əsir götürülmüş və itkin düşmüşdür. Hazırda Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayonu və şəhərinin 707 yaşayış məntəqəsində məskunlaşmışdır.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, 1993-cü il aprelin 6-da BMT Təhlükəsizlik Şurasının 3194-cü iclasında Şura sədrinin bəyanatı qəbul olundu. Bəyanatda Kəlbəcəre hücum faktı təsdiq olunmaqla yanaşı, qoşunların dərhal çıxarılması tələbi də öz əksini tapdı. Bəyanatda göstərilirdi ki, Təhlükəsizlik Şurası bölgənin bütün dövlətlərinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təsdiq edir.

Həmin il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının 3205-ci iclasında Ermənistan-Azərbaycan münasibətinə dair 822 sayılı qətnamə qəbul edildi. Sənəddə Təhlükəsizlik Şurası tərəfindən işğalçı qoşunların Kəlbəcər rayonundan və Azərbaycanın son zamanlar işğal olunmuş digər ərazilərindən dərhal çıxarılması tələb olunurdu. Bu qətnamə Təhlükəsizlik Şurası sədrinin 1993-cü il 29 yanvar və 6 aprel tarixli bəyanatlarına və baş katibin 14 aprel tarixli məruzəsindəki faktlara əsaslanırdı. Sənəddə Təhlükəsizlik Şurası sədrinin 6 aprel tarixli bəyanatında olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin pisləşməsi ilə əlaqədar Təhlükəsizlik Şurasının ciddi narahatlıq keçirdiyi bildirilir, bununla da Ermənistan Respublikasının münasibətdə bu və ya başqa formada iştirakı etiraf olunurdu. Bundan əlavə, qətnamədə bölgədəki bütün dövlətlərin suverenliyini və ərazi bütövlüyünə hörmət, ələce də sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək üçün qüvvə tətbiiq etməyin yolverilməzliyi bir daha təsdiq olunurdu.

Ümumilikdə Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyini etmək cəhdi kimi qələmə verdiyi Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhalinin öz doğma torpağından məcburən köçkün düşməsinə gətirib çıxarmış və hazırda bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçıqlı siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun inzibati-ərazisinə aid ediyi olmayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilmişdir. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır.

Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazi bütövlüyünün pozulması, dünya mədəniyyətinin nümunələri sayılan memarlıq abidələrinin dağıdılması və mənimlənməsi, insan hüquqlarının, o cümlədən mədəni hüquqların kütləvi şəkildə, kobudcasına pozulması beynəlxalq hüquq normalarına və prinsiplərinə tamamilə ziddir.

Bununla yanaşı, Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar 26 il əvvəl - 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 sayılı qətnamələrinə Azərbaycan ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsada da, Ermənistan Respublikasının açıq-aşkar işğalçıqlıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməmişdir.

Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox, o cümlədən Kəlbəcər rayonunun 76 mindən çox olan azərbaycanlıları beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətini verməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırırıq.

Bəyanatda deyilir: "Biz bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçıqlı siyasətinin ifşa olunması üçün təsiri tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayyətər eməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin.

Eyni zamanda, Azərbaycan dövləti və xalqı bu işğalla həç vaxt barışmayacaq. Bu baxımdan, Azərbaycan Ordusunun 3 il əvvəl - 2016-cı il aprelin 2-dən 5-dək davam edən uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə, Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Ordusu düşməne sarsıdıcı təbirlər endirdi və Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdi. Bununla da, Azərbaycan çox torpaqların azad etmə bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi.

Beynəlxalq birlik qəti praktik addımlar atmalı və işğalçıqlı siyasətinə son qoyulması üçün Ermənistanı təzyiqləri artırmaqla təcavüzkarı beynəlxalq birliyin iradəsinə təbə etməlidirlər".

“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyəti Cocuq Mərcanlıya səfər edib

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyəti Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazanmış qələbənin üçüncü ildönümü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş və yenidən qurulan Cocuq Mərcanlı kəndinə səfər edib.

AZƏRTAC xəbər verir ki, İdarə Heyətinin üzvləri əvvəlcə Cəbrayıl və Xocavənd rayonlarının rəhbərliyi ilə birgə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsinin ziyarət edərək önünə əkilmiş və tərik çiçəklər qoyub, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan vətən övladlarının xatirəsini ehtiramla anıblar.

Sonra yol kənarına çinar ağacları ekilib.

Daha sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivli və sakinlərlə görüş keçirilib. Müəllim və şagirdlər qarşısında çıxış edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə

Heyətinin sədri Tural Gəncəliyev bildirib ki, bu səfər üç il əvvəl Azərbaycan Ordusunun yazdığı şanlı günlərə təsadüf edir. “Əsas ümmümilli lider Heydər Əliyev tərəfindən qoyulan ordunun quruculuğu prosesinin Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da təkmilləşdirilməsi, Silahlı Qüvvələrə göstərilən yüksək diqqət və qayğı nəticəsində dünyanın ən güclü orduları sırasından daayan Azərbaycan Ordusu 2016-cı ildə öz gücünü düşməne göstərdi. Əgər Azərbaycanın ərazi bütövlüyü sülh yolu ilə bərpa olunmasa, işğal altında olan torpaqlarımızı hər b

yolu ilə azad edəcəyik”, - deyər İdarə Heyətinin sədri qeyd edib.

Qonaqlar məktəbin sinif otaqlarını, fənn kabinetlərini gəzib, müəllim və şagirdlərlə söhbət ediblər. Məktəbin direktoru Zamin Həziyev onlara görüşə gəldiklərinə, mənəvi dəstək olduqlarına görə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinə minnətdarlığını bildirib.

Qəsəbədəki uşaq bağçasına gələn İdarə Heyətinin üzvləri uşaqlara hədiyyələr veriblər.

Sonra ön xətdə xidmət edən əsgər və zabitlərin xidmət

və məişət şəraiti ilə tanış olub, işğal altındakı Azərbaycan ərazilərini müşahidə ediblər.

Cocuq Mərcanlı kənd klub-icma mərkəzində sakinlər və “N” sayılı hərbi hissənin əsgər və zabitləri üçün konsert proqramı təşkil olunub. Müdafiə Nazirliyinin əlahidməti nümunəvi hərbi orkestrinin estrada heyətinin təqdim etdiyi musiqilər iştirakçılarda xoş ovqat yaradıb. Qonaqlar Cocuq Mərcanlı sakinləri və əsgərləri bəyətə rəqs ediblər.

İdarə Heyətinin üzvləri Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənşəri olan məscidə də gəlib, burada şəhidlərin ruhuna dua oxuyublar.

Altmışdan çox ölkənin diplomatları Gəncənin sosial-iqtisadi və mədəni inkişafı ilə tanış olublar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri aprelin 2-də Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərinə səfər ediblər.

AZƏRTAC xəbər verir ki, 60-dan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar Gəncə şəhərinin sosial-iqtisadi, mədəni inkişafı, habelə turizm potensialı ilə yaxından tanış olublar.

Əvvəlcə qonaqlar Gəncə şəhərində Heydər Əliyev Park Kompleksinə gəliblər.

Heydər Əliyev Park Kompleksində yaradılan şərait barədə məlumat verilirək bildirilib ki, parkda yenidənqurma işləri 2012-ci ildə aparılıb. Heydər Əliyev Parkının girişində möhtəşəm “Zəfər tağı” ucaldılıb. Orijinal layihə əsasında inşa olunan bu istirahət məkanında Müasir İncəsənət Mərkəzi və kafə fəaliyyət göstərir. Buraya gələn qonaqlar “Zəfər tağı”nın açıq səyrəngahından şəhərin və Heydər Əliyev Parkının mənzərəsinə seyr edə bilərlər. Göz oxşayan xiyabanda böyük həcmdə yaşıllaşdırma işləri həyata keçirilib və burada istirahət üçün hər cür şərait yarıdırılıb. Parkda yaradılan süni göl və orijinal sələlə bu məkana xüsusi gözəllik verir. Bundan başqa, park kompleksində Gəncələr evi, müxtəlif məişət obyektləri, əyləncə mərkəzi, istirahət guşələri və uşaqlar üçün nağıl qəhrəmanlarını canlandıran “Ganjaland” əyləncə mərkəzi də fəaliyyət göstərir.

Qonaqlara Gəncədə möhtəşəm layihə əsasında tikilən Heydər Əliyev Mərkəzi haqqında da məlumat verilib. Bildirilib ki, ulu öndərə gəncəllərinin sonsuz məhəbbətinin təbəcəssümü olan Heydər Əliyev Mərkəzinin əhatə etdiyi ərazidə orijinal memarlıq üslubunda fəvvarələr və müasir işıqlandırma sistemi quraşdırılıb. Ərazidə əsaslı abadlıq və yaşıllaşdırma işləri görülüb.

Heydər Əliyev Mərkəzinin tikintisində şəhərsalma məmurlarının son nailiyyətlərindən istifadə olunub. Binanın fasadında böyük pəşəkariqlə işlənən milli memarlıq ele-

mentləri diqqətə cəlb edir. Mərkəz perimetr boyunca səkkizbucaqlı stünülərlə əhatələnib. Üçmərtəbəli mərkəzdə şüşədən müasir günbəz quraşdırılıb. Günbəzdə Azərbaycanın xaricəsi əks olunub. Burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ulu öndərin keçdiyi zəngin heyət yolunu və çoxşaxəli fəaliyyəti tədqiq əks etdirir. Muzeydə Heydər Əliyevin uşaq-lıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Ulu öndərin Naçıxvan Muxtar Respublikası Ali Məclisinin Sədri və Azərbaycan Respublikasının Prezidenti kimi 1993-2003-cü illərdə həyata keçirdiyi böyük işlər, Azərbaycanın rifahı, gözəl gələcəyi naminə apardıdığı düşünlü müsi siyasəti əks etdirən, ölkəmizin hərətarəfli sosial-iqtisadi inkişafına yol açan layihələrə, ordu quruculuğu, xarici siyasət, mədəniyyət və digər sahələrdə dair maraqlı fotolar, müxtəlif sənədlər, o dövrlərə aid kitablar, qəzetlər və digər materiallar muzeydə qorunur. Burada ümmümilli lider Heydər Əliyevin tərəfindən qoyulan zavod 2004-cü ilin dekabrında fəaliyyətə başılıb. İnkişaf tempini sürətlə artıran zavod öten illərdə istehsal sahələrini genişləndirməkdə davam edib. Fəaliyyətində OKA, UAZ, ÇAN-QAN avtomobillərinin yığılması ilə başlayan müəssisə hazırda müxtəlif çeşiddə texnika istehsal edir. 2007-ci ilin martından burada “Belarus” markalı traktorların yığılması başlanılıb. 2007-ci ildən bu ilin fevralınadək zavodda 11 modeldə 10386 “Belarus” markalı traktoru istehsal edilib.

Qonaqlar tərbə ətrafında yaradılan şəraitlə tanış olub, Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxıblar.

Sonra qonaqlar “Gəncə Avtomobil Zavodu” (GAZ) İstehsalat Birliyinin istehsal sahələrinə baş çəkiblər. Bildirilib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir, yeni sənaye və istehsal müəssisələri yaradılır. Ölkədə gedən sənayeləşmə prosesinə “Gəncə Avtomobil Zavodu” istehsalat Birliyi də mühüm töhfələr verir. Əsas ümmümilli lider Heydər Əliyev tərəfindən qoyulan zavod 2004-cü ilin dekabrında fəaliyyətə başılıb. İnkişaf tempini sürətlə artıran zavod öten illərdə istehsal sahələrini genişləndirməkdə davam edib. Fəaliyyətində OKA, UAZ, ÇAN-QAN avtomobillərinin yığılması ilə başlayan müəssisə hazırda müxtəlif çeşiddə texnika istehsal edir. 2007-ci ilin martından burada “Belarus” markalı traktorların yığılması başlanılıb. 2007-ci ildən bu ilin fevralınadək zavodda 11 modeldə 10386 “Belarus” markalı traktoru istehsal edilib.

Qonaqlar tərbə ətrafında yaradılan şəraitlə tanış olub, Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxıblar.

Sonra qonaqlar “Gəncə Avtomobil Zavodu” (GAZ) İstehsalat Birliyinin istehsal sahələrinə baş çəkiblər. Bildirilib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir, yeni sənaye və istehsal müəssisələri yaradılır. Ölkədə gedən sənayeləşmə prosesinə “Gəncə Avtomobil Zavodu” istehsalat Birliyi də mühüm töhfələr verir. Əsas ümmümilli lider Heydər Əliyev tərəfindən qoyulan zavod 2004-cü ilin dekabrında fəaliyyətə başılıb. İnkişaf tempini sürətlə artıran zavod öten illərdə istehsal sahələrini genişləndirməkdə davam edib. Fəaliyyətində OKA, UAZ, ÇAN-QAN avtomobillərinin yığılması ilə başlayan müəssisə hazırda müxtəlif çeşiddə texnika istehsal edir. 2007-ci ilin martından burada “Belarus” markalı traktorların yığılması başlanılıb. 2007-ci ildən bu ilin fevralınadək zavodda 11 modeldə 10386 “Belarus” markalı traktoru istehsal edilib.

istehsal edilən bütün texnika - traktor və avtomobillər tam şəkildə sınaqdan keçirilir. 2015-ci ildən zavodda “KAMAZ” və “URAL” markalı avtomobillərin də yığılması başlanılıb.

Qonaqlara məlumat verilib ki, ölkəmizdə aparılan genişmiqyaslı tikinti-quruculuq işlərində, həmçinin kənd təsərrüfatında istifadə edilən maşın və texnikalara olan ehtiyacın ödənilməsinə də müəssisənin fəaliyyəti önəmli rol oynayır. Xarici tərəfdaşlarla sərəməli əlaqələr qurulması nəticəsində zavod istehsal olunan maşın və texnikaların çeşidini ildən-ile artırır. İndi müəssisə Minsk təkerli dərəcəli zavodu ilə əməkdaşlıq çərçivəsində ağır yük daşıyan qoşqu istehsal edir. Daha çox istifadə olunan “MAZ” markalı avtomobillərin istehsalı da ildən-ile artır. Son 10 ildə 20 modeldə “MAZ” markalı avtomobil yığılıb. Bu avtomobillərin yığılması 40-50 faizini yerli istehsal təşkil edir. Zavodda müasir tələblərə cavab verən qaynaq və boyama, sudaşayan avtomobillər üçün çənlər hazırlayan sahələr fəaliyyət göstərir. Avtomobil və traktor qoşquları əsasən yerli istehsaldır. Bugünlədə 852 traktor qoşqusu, 330 isə “MAZ” qoşqusu istehsal edilib.

Zavodda istehsal xətlərinin sıxlığı nəzərə alınaraq, 30 min kvadratmetr sahəsi olan yeni istehsalat sahəsi yaradılır. Burada ən müasir avadanlıqla təchiz olunan texnoloji xətlər quraşdırılacaq. Yeni istehsal sahəsində “MAZ” markalı avtomobillər quraşdırılma nəzərdə tutulur. Bu, həm də 120-150 əlavə iş yerinin açılmasına imkan verəcək. Hazırda müəssisədə 600-dən artıq işçi çalışır. Zavodda işçilər pulsuz yemək və nəqliyyatla təmin olunublar.

Bundan başqa, zavodun müxəssisləri Almaniyanın “HALLER” kommunal avadanlığının “MAZ” sassinin üzərində quraşdırılması üçün konstruktiv dəyişiklik edib. Hazırda zavodda birgə layihə olan 16 və 21 kubmetr tutumu olan kommunal maşınların istehsalı həyata

keçirilir. Bugünlədə zavodda 60 ədəd 21 kubmetrlik “HALLER” kommunal maşını istehsal olunub.

Ötən ilin dekabrında Gəncə avtomobil zavodunun rəhbərliyi ilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Belarus Respublikasına birgə işgüzar səfəri zamanı zavodda elektrobusların istehsalı ilə bağlı “Belkommas” şirkəti ilə memorandum imzalanıb. Bu memorandum əsasən, yaxın günlərdə 4 avtobus komplektləşdiricilərinin zavodda gətiriləcəyi gözlənilir.

Etibar Nəcəfov: "ATƏT Avropada multikulturalizmi təşviq etmək üçün əlindən gələni etməlidir"



Aprəl 1-2-də Avstriyanın paytaxtı Vyanada, ATƏT-in baş qərargahında "Tolerantlıq və qeyri-ayrı-seçkilik prinsiplərinin qorunması, o cümlədən din və ya etiqad azadlığının təşviqi və müdafiəsi" mövzusunda insan ölçüsü üzrə birinci əlavə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Mətbuat Xidmətinin rəhbəri, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov iştirak edib.

siyasət modeli olduğunu qeyd edib. Şöbə müdirinin fikrincə, bu, multikulturalizm siyasətinin mahiyyətindən irəli gəlir. Belə ki, həmin siyasət modeli cəmiyyətdəki etnik, dini və mədəni müxtəliflikləri və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasına yönəlib. E.Nəcəfov multikulturalizmin etnik-mədəni dəyərlərin qorunmasının ən səmərəli siyasət modeli olduğunu ölkəmizin təmsilində göstərib. O, Azərbaycanın dünyanın ən tolerant ölkələrindən sayıldığını, xalqımızın həyat tərzini multikulturalizmin respublikamızda dövlət siyasəti səviyyəsinə qaldırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb, ölkəmizdə dini və milli zəmində heç bir qarşıdurmanın olmadığını vurğulayıb. Şöbə müdiri multikulturalizm siyasəti sayəsində Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini bildirərək bunun mühüm göstəriciləri sırasında ölkəmizdə dini etiqad azadlığının təmin edilməsi, bütün dinlərin, məzhəblərin qanun qarşısında bərabər olmasını göstərib.

Çıxışının sonunda E.Nəcəfov qeyd edib ki, ATƏT öz missiyasına uyğun olaraq Avropa məkanında təhlükəsizliyin və əməkdaşlığın təminatı istiqamətində multikulturalizmi fəal şəkildə təşviq etməlidir. Bu işin həyata keçirilməsi müasir dövrdə bir sıra Qərbi ölkələri başçılarının multikulturalizm siyasətinin səmərəli olmaması ilə bağlı çıxışları fonunda xüsusən aktualıq kəsb edir.

AZƏRTAC xəbər verir ki, ATƏT-ə üzv olan dövlətlərin nümayəndələrinin, dini təşkilatların, vətəndaş cəmiyyətini təmsil edən qurumların, beynəlxalq təşkilatların və ekspertlərin iştirak etdikləri tədbirdə ATƏT-ə üzv olan dövlətlərin dözümsüzlüyün və ayrı-seçkililiyin bütün formalarının qarşısının alınması istiqamətində həyata keçirdikləri təcrübələr müzakirə olunub.

Etibar Nəcəfov tədbirin "Din və ya etiqad zəminində irqçiliyin, dözümsüzlüyün və ayrı-seçkililiyin səbəbləri və nəticələri" adlı sessiyasındakı çıxışında multikulturalizmin irqçiliyin, dözümsüzlüyün və ayrı-seçkililiyin qarşısının alınması sahəsində ən səmərəli

RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada "Miss və Mister RAGB-2019" müsabiqəsi keçirilib

Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada "Miss və Mister RAGB-2019" müsabiqəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu il mart ayında Azərbaycan gənclərinə xas olan ən yaxşı keyfiyyətləri təcəssüm etdirən bir gənc qız və bir gənc oğlan seçmək üçün müsabiqə elan edilib. RAGB-nin sosial şəbəkələrindəki səhifələrində aparılmış səsvermədən sonra səkkiz iştirakçı finala çıxıb.

RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev müsabiqənin final mərhələsinə açıq elan edərək deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilat Rusiyada yaşayan və təhsil alan gənclərin sıx birləşməsinə, onların elmi, təhsil, yaradıcılıq sahələrinə aid və ictimai xarakterli təşəbbüslərinin həyata keçirilməsinə şərait yaradır. Təşkilatın rəhbəri Leyla Əliyevaya istedadlı gəncləri həmişə dəstəkləyir, onların yaradıcılıq imkanlarını reallaşdırılmasına kömək edir. E.Hacıyev deyib: "Bizim bugünkü tədbirimiz artıq ənənəyə çevrilib. Bu müsabiqəyə başqa oxşar tədbirlərdən fərqlənir. Bizim müsabiqənin iştirakçıları münisiflər heyətinin üzvlərinə Azərbaycanın ənənələri, mədəniyyəti, milli geyimləri barədə məlumat verəcəklər. Onlar müğənni, rəqqas, intellektual və teatr sahəsinin mütəxəssisləri olacaqlar".

Müsabiqənin final mərhələsinə çıxmış iştirakçılar - Səbinə Abbasova

(Moskva), Səbinə Bayramova (Moskva), Kamilla Ələsgərova (Kazan), Tünzələ Mirzəzadə (Moskva), Şahnaz Zeynalova (Perm), Anar Ağazadə (Moskva), Seymur Qarayev (Kaluqa) və Məhər Məhərrəmov (Moskva) münisiflər heyətinə öz videovizit kartlarını təqdim ediblər. Sonra qız iştirakçıları yaradıcı müsabiqə, milli geyimdə və defile və müsahibə sınaqlarından keçməli olub. Hər bir iştirakçı müəyyən obraz fikirləşib tapıb və bu obrazı səhnədə yarıdır. Olduqca parlaq və qeyri-adi nəticə alınıb.

Münisiflər heyətinə modeler-rəssam, Rusiya Dizaynerlər İttifaqının üzvü, Parisdəki Rus Rəssamlar Assosiasiyasının üzvü Orxan Sultan, opera səhnəsinin yeni ulduzu, Rusiya Milli Qvardiyası Federal Qoşun Xidməti ansamblının solisti, beynəlxalq müsabiqələr laureatı Lalı Xabalova və "Settar" brendinin həmtəsisçisi, rəssam Cemra Səttar daxil idi.

Münisiflər heyətinin apardıdığı səsvermənin yekunlarına əsasən "Miss RAGB-2019" tacı G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin tələbəsi Səbinə Abbasovaya çatıb. "Miss RAGB-2019" - Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında Hərbi Universitetin kursantı Anar Ağazadə isə təşkilatçılardan kubok alıb.

Müsabiqənin qaliblərinə və digər finalçılara təşkilatçılar adından diplomlar və qiymətli mükafatlar təqdim edilib.

Tədbir maraqlı musiqi proqramı ilə səhə edib.

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-ə bildirdiyi ki, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərlı, Qızılhacılı kəndlərində, Bərd rayonunun Çınarı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk

rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyax, Çiləburt, Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgər və Mehdi kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

18-ci Azərbaycan Beynəlxalq TURİZM VƏ SƏYAHƏTLƏR SƏRGİSİ

4-6 APREL 2019 • Bakı Ekspo Mərkəzi

BAKİ AZƏRBAYCAN

www.aitf.az

Təşkilatçı: **Ireca**

Tel.: +994 12 404 10 00
Mob.: +994 55 224 10 00
E-mail: tourism@iteca.az

[in AITF](#) | [f AITFAzerbaijan](#)

Ödlər ölkəsində Sürət zirvəsində

Formula 1 Azərbaycan 2019
Bakı 29-30 April

Sürətin Bakı triumfu

"Formula-1" in Azərbaycan nümunəsi növbəti dəfə özünü doğruldacaq

Əvvəli 1-ci səh.

Hər il təkmilləşdirilən təşkilatçılıq modeli

Bakı trekini əhatə edən tribunaların quraşdırılmasına, asfalt örtüyün yarışa hazır vəziyyətə gətirilməsi məqsədilə təmir-berpa işlərinə çoxdan start verilib. Trek ətrafındakı tribunaların sayının hər zamankı kimi 9 olması nəzərdə tutulub. Ümumi tamaşaçı tutumu (ayaqüstü zonalar daxil olmaqla) 30 minə yaxındır. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi isə 7,6 metrdir. Bu hissə trekin Qoşa qala divarlarının yanından keçən qismində yerləşir. Ham start xətti, həm də finiş xətti Azadlıq meydanının Aşeron tribunasının qarşısına düşən hissəsindədir. Trekdə 20 döngə var.

Bir çox ölkələrdə təbliğat işlərinin yüksək səviyyədə gətirildiyi diqqətə çatdıran Nigar Arpadarai şəhərin müxtəlif yerlərində reklam banerlərinin yerləşdirildiyini bildirdi: "Könüllülərin, marşalların təlimləri mərhələli şəkildə aparılır. Bu il yarışa 3 min könüllü, 1300 marşal cəlb olunacaq. Bütün işlər yarış haftəsinin əvvəlində tam yekunlaşacaq. Yarış şəhərin mərkəzində olduğu üçün yolları bağlaya bilmirik, ona görə də son işlər yarış haftəsinin ilk günlərində həyata keçiriləcək. "Formula-1" yarış ölkəmizdə sayca 4-cü dəfə keçiriləcəyi üçün bunu artıq mənimsəyən, işləri vaxtında çatdırmağı bacaran təcrübəli komandamız var. İldən-ildən artan təcrübə sayəsində daha mükəmməl təşkilatçılıq modeli yaradılmağa çalışılır və buna da nail olunur".

İlin ən yaxşı Qran-prisi

Nigar Arpadarai bildirdi ki, təşkilatçı olaraq bütün işlər, eləcə də gələn qonaqlar üçün hər cür şəraitin yaradılmasına görə məsuliyyət daşınırlar. Son illərdə pilotların gərgin mübarizəsi Qran-priyə marağı daha da artırıb. Sevincirici haldır ki, Azərbaycan son 3 ildə "Formula-1"ə evsahibliyi etməklə növbəti dəfə beynəlxalq tədbirlərin dəyişilməz ünvanı olduğunu nümayiş etdirdi. Azərbaycan Qran-prisi ardıcıl olaraq 2 il beynəlxalq media və "Formula-1" azarkeşləri tərəfindən "İlin ən yaxşı Qran-prisi" adına layiq görülüb. Bu isə, sözsüz ki, həm də pilotların trekdə apardıdığı möhtəşəm mübarizənin, rəqabətin nəticəsidir. Bir məqamı da qeyd edək ki, Bakı trekinin forması çox maraqlı qurulub. Həm güclü rəqabət aparmaq, həm də ötmələr etmək baxımından əlverişlidir.

Zəngin və fərqli əyləncə proqramı hazırlanıb

Bu dəfə əyləncə proqramı daha zəngin olacaq. Bildirildi ki, artıq bulvar ərazisində əyləncə zonası salınır. Burada yeni oyun zonaları, müxtəlif əyləncələr və s. təşkil ediləcək. Aprelin 25-dən etibarən bulvar ərazisindəki əyləncə zonası azarkeşlərin istifadəsinə verəcək. Əyləncə zonası Dəniz vağzalından Azneft meydanına qədər iki kilometrlik bir ərazini əhatə edir.



Nigar Arpadarai:

"Ötən il Bakıdakı yarış televiziya vasitəsilə izləyən tamaşaçıların sayı 83 milyon olub. "Formula-1" ölkəmiz üçün çox böyük faydalar gətirir. Müqaviləni uzatmaqda da əsas məqsədlərdən biri budur. "Formula-1" həm turizm sektorunun inkişafı, həm də ölkəmizin tanınması baxımından çox faydalıdır. 2016-cı və 2017-ci il Qran-prilərindən ölkəmizə gələn ümumi gəlirlərin məbləği 277 milyon dollar təşkil edib".



O ərazidə bölgü aparılacaq çoxsaylı əyləncə məkanlarının qurulması nəzərdə tutulub. Biletli olanlar konsert və bulvar ərazisindəki bütün əyləncələrə pulsuz qatıla biləcəklər. Bu mövsüm konsert proqramı iki gün olacaq. Şənbə günü britaniyalı məşhur müğənni, çoxlu sayda mükafata layiq görülmüş Sem Smit azarkeşlərin qarşısına çıxacaq. Növbəti ifaçının kim olacağı isə yaxın günlərdə açıqlanacaq.

Bilet alanlar sırasında Rusiya və Böyük Britaniya vətəndaşları üstünlük təşkil edirlər

Bilet satışı prosesinə isə ötən ilin noyabr ayından start verilib. İndiki mərhələdə endirim kampaniyası olmasa da, satış çox uğurla gedir. Azərbaycan vətəndaşları üçün bu il də qiymətlərin münasib olduğu deyildi: "Biletlər 20 faiz endirimlə satılır. Yanvarda "For-

mula-1" yarışının Azərbaycanda keçirilməsi daha 3 il müddətinə uzadıldı. Bu, elan edildikdən sonra bilet satışının tempində ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artım qeydə alındı. Azərbaycan Qran-prisinə "Formula-1" azarkeşləri tərəfindən çox böyük həvəs, maraq var. Filarmoniya tribunasına olan biletlərin hamısı artıq satılıb. Daha bir neçə tribunada da biletlər tam satılmaq üzrədir.

Bilet alanlar sırasında Rusiya və Böyük Britaniya vətəndaşları üstünlük təşkil edirlər. Ənənəvi olaraq Almaniyalı, Gürcüstan, Ukrayna və Niderland ön sırada gəlir. Bu il fərqli olaraq ki, digər ölkələrlə müqayisədə ən yüksək artım tempi Böyük Britaniyadan bilet alanların sayında olub. Ötən il aprelin sonuna qədər 78 ölkədən biletlər alınmışdı. Düşündürük ki, bu il də təxminən o qədər olacaq. Əvvəlki illərlə müqayisədə "Formula-1"ə bağlı maariflənmə də artıb və sürət yarışına maraq da çoxalıb".

Bildirildi ki, Beynəlxalq Avtomobil Federasiyasının əməkdaşlarının və akkreditasiyadan keçmiş xarici media nümayəndələrinin burada yerləşdirilməsi işində onlara köməklik edilir, hotellər təvsiyə olunur. Eləcə də viza prosesində, azarkeşlərin şəhərə gəlişlərində çətinlik çəkməsinlər deyə onlara davamlı kommunikasiya yaradılır.

200-dən çox ölkə Bakımı izləyəcək

"Formula-1" Azərbaycan Qran-prisini dünyanın müxtəlif ölkələrindən milyonlarla insan izləyir. Sürət festivalı "Formula One Management" (FOM) təşkilatının rəsmi oyun tərəfdaşlarının vasitəçiliyi ilə 200-dən çox ölkədə yayımlanacaq. Azərbaycanda isə "F1" yarışlarının canlı yayımını "İdman Azərbaycan" telekanalı təmin edəcək.

Ötən il məhz Bakıdakı yarış televiziya vasitəsilə izləyən tamaşaçıların sayı 83 milyon olub: "Bu, çox böyük rəqəmdir. Ümumilikdə isə il ərzində "Formula-1"i 500 milyona yaxın insan izləyir. Qlobal idman növdür və xüsusi diqqət mərkəzindədir. Ona görə vacibi təhlükəsizlik məsələləridir. Çalışılır ki, bu proses bütün standartlara uyğun olaraq həyata keçirilsin".

"Formula-1" in Azərbaycana qazandırdıqları

Yarışların Azərbaycana eyni zamanda iqtisadi dividendlər qazandırdığını da vurğulayan N.Arpadarai "Formula-1" in ölkəmiz üçün çox böyük faydalar gətirdiyini bildirib: "Müqaviləni uzatmaqda da əsas məqsədlərdən biri budur. Üç ilin nəticələri sayəsində belə addım atıldı və 2023-cü ilə qədər müqavilə uzadıldı. "Formula-1" həm turizm sektorunun inkişafı, həm də ölkəmizin tanınması baxımından çox faydalıdır. Məlumat üçün qeyd edək ki, 1-ci və 2-ci Qran-prilərindən ölkəmizə gələn ümumi gəlirlərin məbləği 277 milyon dollar təşkil edib".

Bir sözlə, ölkəmizin tanınması və iqtisadi faydası baxımından "Formula-1" çox möhtəşəm fürsətlər yaradır. Əminliklə söyləmək olar ki, bir neçə gündən sonra Azərbaycan Qran-prisində sürət həvəskarlarını daha bir mükəmməl yarış gözləyir.

Fərizə ƏHMƏDOVA, "Azərbaycan"



Pərişan eşqin qəmli hekayəti

◆ Zəriflərin dünyası

“Hər zaman Təbrizin pilot yoldaşları mənə deyirdi ki, sən güclü ol ki, bir gün biz də qayıtmayanda ailələrimizə sən dəstək olasan. Elə bir söz deyəcək qüvvədə ol ki, onlar da ayaq üstündə dimdik dura bilsinlər. Təbriz özü də xeyli vaxt idi ki, mənə bu gün üçün hazırlayırdı. Hər gün mənə deyirdi: “Bil ki, mən bir gün bu qapıdan çıxıb bir daha qayıtmaya bilərəm. Buna hazırlıqlı ol”...



Evlilik təklifini 8 martda etmişdi. Onu Kürdəmirə ezamiyyətə göndərmişdilər, oradan zəng vurmuşdu ki, “sən Əsədova mən Musazadə ilə ailə qurmağa razı olarsan?” Həyəcədən heç nə deyə bilməmişdim...
Toyumuzun tarixini də özü seçmişdi: mayın 28-ni...

Sınıq xatirələr

Elə bil ürəyinə dammışdı...
Şəhidliyinə hazırlayırdı ömür-gün yoldaşını...

Onsuz keçəcək çətin, ağır sınaqlara, məşəqətlərə sinə gəməyə... Aprelin 2-də son danışıqlarında övladlarını ona, Pərişanın özü-nü isə Allaha amanət etmişdi, demişdi ki, sən güclü qadınsan. Pərişan ağlamış, etiraz etmişdi: “Yox, mən güclü deyiləm, yanılırsan... Gəl özü-nü uşaqlarına sahib çıx...”

Əslində hər şey bu son danışıqdan sonra şəhid pilotumuz Təbriz Musazadənin həyat yoldaşı Pərişana ayan olmuşdu...

Onlu xatirələrinin gah xoş, gah da acılı anlarından danışırıdı...

Fikirini ardıcıl deyirdi, tez-tez qırılırdı - ömrü baharında qırılan Təbriz kimi... Bəzən hər şeyi sadəcə gözələrinin dərinliyində yuva salmış qüssə, kəp başlanmış dodaqlarının sü-kutu, bəzən isə gözələrinin gələcəkə yanaşdığından süzülüb sinəsi aşağı tökülən iri yaş damlaları anladırıdı...

Mən Təbrizin hələ uşaq ikən tanıyırdım. Sınıf yoldaşının xalası oğlu idi. Aramızda 7 yaş fərq var idi və mənəm o zaman ağlıma işək-filan gəlmirdi... Təbriz xalası qızının dərsləri ilə məşğul olanda mənəm də dərslərimə baxırdı, rüblüklerimi yoxlayırdı. Mən məktəb əlaçısı idim, amma bəzən həftəyi 4 alırdım. O zaman deyirdi ki, “yaramaz”, belə olmaz. Bu sözü də hər adama demirdi, ən çox sevdiyi insanlara deyirdi.

Çox ciddi idi. Ürəyindəki istəyini sözlər ifadə etmirdi. Mən 10-cu sinifdə oxuyanda bir gün zəng vurdu ki, çıx heyətə, səne sözüm var. Mənə qızılğul getmişdi, onu verəndən sonra söylədi ki, Pərişan, sən mənə başa düşürsən də, nə demək istəyirəm?!

“Axır ki mən də öz serenadamı oxudum...”

Elə həmin zamanlarda bir gün Naxçıvanski adına Hərbi Liseyin müəllimi görür ki, Təbriz başında şlyapa, əlində gitara qan-tər içində məktəbə gəlir. Müəlliminin çəşniqlərində Pərişanın verdiyi suala isə birca cümlə ilə cavab verir: “Müəllim, axır ki mən də öz serenadamı oxudum”...

- Ömrümdə Təbrizi belə görməmişdim. Mənə zəng vurdu ki, balkona çıx. O zaman aramızda inciklik olmuşdu. Balkona çıxanda gördüm ki, dostlarının köməyi ilə birtərə ikinci mərtəbədəki balkonumuzda qədr çıxıb məhəccərdən yapışmış. Əlində də bir buket gül. Valideymlərinin bilməsin deyər dərhal gülü alıb oradakı dolaba qoydum və dedim ki, çıx gət, özüm də tələsik içəri keçdim. Bir də gördüm ki, Təbrizin səsi həyatı götürüb başına. Əlində gitara, başında şlyapa o zaman dəbdə olan serenada tipli bir mahınıni qalın və xoşagəlməz sənsə tonu ilə oxuyur. Bütün bina onun tamaşasına çıxmışdı... Mən naəlaclıqdan yalvardım ki, çıx gət, səni bağışlayıram.

Evlilik təklifini isə 8 martda etmişdi. Onu Kürdəmirə ezamiyyətə göndərmişdilər, oradan zəng vurmuşdu ki, “sən Əsədova mən Musazadə ilə ailə qurmağa razı olarsan?” Həyəcədən heç nə deyə bilməmişdim...
Toyumuzun tarixini də özü seçmişdi: mayın 28-ni...

Sözümü öldürməyin...

Birlikdə sevincli, kədərli günləri bölüşmək, bir-birinə arxa, dayaq olmaq üçün bu həyat yolunda qəza addımlamağa başladılar.

- O çox ciddi idi, xüsusilə də evlilik həyatında. Bəzən kənardan Təbriz haqqında soruşurdular ki, o, ümumiyyətlə gülüməyəcək bacarır? Hətta şəhid olandan sonra şəkili yayılanda hamı baxıb deyirdi ki, necə də gözəl gülmüş. Amma biz onun gülmüşünü heç görməmişdik.

Mən də hər zaman deyirdim ki, sən zəriflərin dünyası, edəndə də bu, tarixə yazılır.

O, hirsələndiyi şeyi də açıq deməz, heç zaman səsinə yüksəlməzdi. Baxışından başa düşürdüm ki, nə demək istəyir. O, həmişə deyirdi ki, mən özümün ölməyimə razıyam, amma sözümün ölməyinə yox, mənəm sözümü öldürmə. Mənə “Feyta” deyirdi - yəni mələk, elə telefonuna da bu cür qeyd etmişdi adımı.

Bütün atalar kimi, o da uşaqlarına düşkün idi, onlarla uşaqlaşırı. Həmişə qapıdan içəri girəndə uşaqlar ikisi də ona əsgər salamı verirdi. Birdən əllərini düzgün tutmayanda çölə çıxıb yenidən gəlirdi ki, təzədən salam verir.

İsteyirdi ki, heyatda hər şey onların ürəyində olsun. Son zamanlarda Türkiyəyə get-

mışdi, qayıdıb gələndə deyirdi ki, uşaqları da ora aparacam. Xüsusilə də İzmir şəhərinin qədim, zəngin tarixindən xoş gəlirdi.

Otən il “Türk və Azərbaycan şəhid övladları qucaqlaşır” adlı qaradaşlıq layihəsi çərçivəsində Azərbaycandan şəhid övladlarını Türkiyəyə aparmışdılar. Mən “whatsapp” qrupunda Təbrizin bu arzusu barədə yazmışdım. Səhəri gün fotolara baxdım ki, uşaqları İzmirə aparıblar. Oradan yazmışdılar ki, “Təbrizin arzusunu yerinə yetirdik, uşaqlarını İzmirə gətirdik...”

Tayfunla Onur o qədər də fərqi deyildilər, çünki bilmirdilər ki, ataları bu arzuda idi, amma mənəm o anda hansı hislər keçirdiyimi bir özü-m bilərəm...

İndi atamın qəbrini açsaq, onu öpə bilərəm?!

Şəhid qadını olmaq çox çətin, şəhid övladının anası olmaq isə sözlə ifadə etmək mümkün deyil. Hara qaçsan, hara getsən, o ağlamsınmış həsrətli gözələrdən, hər an atasını soruşacaq olan o sual dolu baxışlardan yayına bilməyəcəksən. Baxanda ürəyini, qaçanda küreyini dəşəcək bu baxışlar...

- Uşaqlar indi mənə incitmək üçün atalar barədə çox soruşurlar. Əvvəllər Onur daha kiçik olduğu üçün çox suallar verirdi, atasını soruşurdu. Deyirdi ki, ana, atamı kəməzonda basdırıblar, he, ona heç nə olmaz. Deyirdi ki, şəhidlər ölmür, indi biz onun qəbrini açsaq, atamı öpə bilərəm?

Deyirdi ki, atamın qoxusu üçün darıxmışam. Mən onlara başa salmağa çalışırdım ki, atamın cismini sevmək lazım deyil, onun ruhunu sevmək lazımdır. Çünki sabah mən də sizin yanınızda olmaya bilərəm, amma siz mənə unutmamalısınız. Onun ruhunu sevəndə insan sənənin üçün heç zaman ölmür. Elə bilir-sən ki, o həmişə var, sadəcə cismi yoxdur.

Bir dəfə Onuru gecə saat 12-də hərbi hissənin pilotların ailələri üçün olan şəhərciyindəki aerodroma aparırdım. Ona dedim ki, indi göyə bax, ulduzların arasından atan görürsən. Baxdı, baxdı və ağlamağa başladı ki, ana, atam mənə görür, amma mən atamı görmürəm axı...

Atam yoxdur, mən səni də itirmək istəmirəm, ana...

Təbrizdən sonra yaşamaq çətin idi, amma o, elə Təbrizin öz amallarından güc aldı...

- Ondan sonra çətin idi yaşamaq. Hədəsləri anlaya bilmirdim, bir müddət depressiyaya düşsümdüm. Heç kim gözümə görünürdü artıq, uşaqlarım da...

Bir gün böyük oğlum Tayfun dedi ki, ana, nə zamana qədər belə edəcəksən? Atam yoxdur, amma mən səni də itirmək istəmirəm.

Elə bil ki, o bu sözləri ilə bir şillə vurub mənə ayıldı. Övladlarımla mənə ehtiyacı vardı, onlar mənə həyata qayırdı.

Ondan sonra qalxdım, düşündüm ki, nə edə bilərəm. Mən başçada müəllim işləyirdim. Amma düşündürdüm ki, daha güclüsünü edə bilərəm. Hər zaman Təbrizin arzusu idi ki, kimsəsiz uşaqlar üçün təhsil mərkəzi açsın onlara dər deyək. Öz adına qışmət imiş. Əslində biz oranı Tayfunun adına açmaq istəyirdik. Deyirdi ki, Tayfun fərtinə deməkdir, bir orada fırtına kimi uşaqlar yetişdirir.

Mən Təbrizin adına Təhsil və İncəsənət Mərkəzi açdım. Orada şəhid, qazi uşaqlarına, kimsəsiz körpələrə dər deməyə başladım.

O təhsil mərkəzini il yarım işlədəndən sonra ürəyimdə problemlər yarandı, infarkt keçirmişdim. 35 gün komada yatdım. Görünür, acımı tam yaşamadandan birdən-birə bu qədər yükü çiyinə götürməyim ağırılıq getmişdi. Həkimlərin də məsləhəti ilə məcburən o işi dondurmalı oldum. Üzərindən bir il keçəndən sonra Şəhid və Kimsəsiz Uşaqlara



rib, Bakı Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə) daxil olub, daha sonra isə ali təhsilini Bakı Ali Təyيارarçilik Məktəbində davam etdirib.

2003-cü ildə ali məktəbi uğurla bitirərək leytenant rütbəsi ilə “N” sayılı hərbi hissədə zabit kimi hərbi xidmətə başlayıb, mayor rütbəsinədək yüksəlib.

2016-cı ilin aprel ayında mayor Təbriz Musazadə və mayor Urfan Vəlizadə baş leytenant Əbu Bəkir İsmayilov ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə Azərbaycan-Ermenistan təmas xəttində baş verən atışmaya qatılıb. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 ermənilər tərəfindən vurulub və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid olublar. Qəhrəman şəhidlərinin naşi aprel 10-u neytral ərazidən götürülüb.

Təbriz Musazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş.

Yardımlı İctimai Birliyi yaratdım. Uşaq sığınacaqlarına yardım edirik, şəhid uşaqlarına, kimsəsizlərə pulsuz dərslər veririk. Yəni eyni missiyani burada davam etdiririk...

Son mesaj

...Təbriz Musazadə sonuncu dəfə Novruz bayramını ailəsi, övladları ilə birlikdə keçirib cəbhəyə yola düşdü. Ürəyinə dammışdı ki, bu gediş son ola bilər. Amma yolundan dönməmişdi, bilirdi ki, özündən sonra güclü bir qadın və iki igid oğul qoyub gedir...

- Mənə hər zaman deyirdilər ki, Pərişan, sən necə güclüsən. Amma mənəm ürəyimdə olanları heç kim bilmir, bilmir ki, bu, zahiri gücdür əslində...

Düz 10 gün Təbrizin naşini vermədilər, 11-ci gün gətirmişdilər. Nəşinə o qədər əziyyət vermişdilər ki, tabuta sığmırdı. Tabutun ağzını mısmaqlamışdılar ki, mən onu açma bilməyim, son dəfə üzünü görə bilmədim...

Martin 30-da cəbhəyə getmişdi. Aprelin 1-də zəng vurub dedi ki, Feyta, mən axşamə gələcəm. Gecə saat on oldu, gəlmədi, on bir oldu, gəlmədi. Narahat oldum, zəng vurdum, gülüb dedi ki, sən qapını bağla, yat, mən özüm hasardan tullanıb gələcəm. Dedi ki, elə şey olmaz, mən həmişə gecə də olsa qapını özüm sənənin üzünə açmışam, bu dəfə də



Bir gün böyük oğlum Tayfun dedi ki, ana, nə zamana qədər belə edəcəksən? Atam yoxdur, amma mən səni də itirmək istəmirəm.
Elə bil ki, o bu sözləri ilə bir şillə vurub mənə ayıldı. Övladlarımla mənə ehtiyacı vardı, onlar mənə həyata qayırdı.

elə olmalıdır. Dedi ki, yox, bu dəfə fərqli olacaq... Sən demə, o, heç gəlməyəcəkmis, sadəcə aprel 1-i olduğu üçün mənəmlə zarafat edirmiş, sonuncu və dəhşətli zarafatını...

Aprelin 2-si səhər tezdən baxdım, mənə mesaj yazmış ki, “səni çox sevirməm”. Bu mənə çox təəccüblü gəlmişdi, çünki səhər lap tezdən, 6 rədələrinde yazmışdı.

Sonra zəng vurdum, götürmədi. Haradasa 10 rədələrinde geri zəng vurdu. Soruşdum ki, necədir vəziyyətin? Üstüörtülü dedi ki, burada toy-büsatdır, fişənglər atılır, hər şey yaxşıdır. Sonra üzərindən bir az keçdi. Evdə heç kim yox idi, mən idim, bir də iki uşaq. Televizoru açanda baxdım ki, aşağıda titrlərdə yazılıb ki, Mi-24 helikopteri vurulub. Dərhal Təbrizə zəng vurdum, amma nömrəsinə zəng çatmırdı.

Üstündən 15 dəqiqə keçəndən sonra xalası oğlu zəng vurub soruşdu ki, Pərişan, Təbriz hardadır? Təbriz cəbhəyə gedəndə mənə tapşırmaq idi, heç kimə bu barədə demə ki, narahət olarlar. Denən ki, kənddə iş yoldaşının toyudur, ora gedib, mən də hamıya elə deyirdim. Artıq mən başa düşsümdüm ki, xalası oğlu nəse bilir. Ağlaya-ağlaya soruşdum ki, odur vurlandı? Mənə dedi ki, yox, o, yaranalıb, hər şey yaxşıdır, salamat gələcək, narahət olma.

Dayanmadan Təbrizə zəng vururdum, amma zəng çatmırdı...

İş yoldaşlarına, tələbələrə zəng vururdum, heç kim cavab vermirdi...

Amma Pərişan bilmirdi ki...

Amma Pərişan bilmirdi ki, Təbrizin iş yoldaşları, tələbələri o zəng vuran da təyيارarələrin endiyi xəttin üzərində hamısı diz çöküb dəhşətli əllərindəki zəng çalan telefonlara baxırlar. Bir cür cürət edib telefonu açma bilmirdi, axı ne cavab versinlər ona?! Nəce desinlər ki, biz yola saldıq helikopterləri, hamısı gəlmiş, Təbriz qayıtmadı...

- Ümidim var idi. Hər gün onu gözləyirdim. Əslində, bilirdim, amma qəbul etmək istəmədim. Birisi gəlmiş deyirdi ki, sağdır, helikopterini yarı hissəsi dağılmayıb, yaxud hansısa çoban Təbrizi yaralı görüb. Sonra polkovnik-leytenant dostlarından biri mənə zəng vurub dedi ki, Pərişan, sən uşaq deyilsən, mən də sənə yalan danışmayacam, artıq Təbriz yoxdur, bunu bil. O, şəhid olub.


Təbriz Musazadə 1981-ci il avqustun 12-də Gürcüstanın Dmanisi rayonunun Yaqublu kəndində anadan olub. 8-ci sinfi bitirdikdən sonra 1996-cı ildə C.Naxçıvanski adına Bakı Hərbi Liseyinə daxil olub.

1999-cu ildə liseyi müvəffəqiyyətlə bitirib, Bakı Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə) daxil olub, daha sonra isə ali təhsilini Bakı Ali Təyيارarçilik Məktəbində davam etdirib.

2003-cü ildə ali məktəbi uğurla bitirərək leytenant rütbəsi ilə “N” sayılı hərbi hissədə zabit kimi hərbi xidmətə başlayıb, mayor rütbəsinədək yüksəlib.

2016-cı ilin aprel ayında mayor Təbriz Musazadə və mayor Urfan Vəlizadə baş leytenant Əbu Bəkir İsmayilov ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə Azərbaycan-Ermenistan təmas xəttində baş verən atışmaya qatılıb. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 ermənilər tərəfindən vurulub və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid olublar. Qəhrəman şəhidlərinin naşi aprel 10-u neytral ərazidən götürülüb.

Təbriz Musazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş.



Sonra zəng vurdum, götürmədi. Haradasa 10 rədələrinde geri zəng vurdu. Soruşdum ki, necədir vəziyyətin? Üstüörtülü dedi ki, burada toy-büsatdır, fişənglər atılır, hər şey yaxşıdır. Sonra üzərindən bir az keçdi. Evdə heç kim yox idi, mən idim, bir də iki uşaq. Televizoru açanda baxdım ki, aşağıda titrlərdə yazılıb ki, Mi-24 helikopteri vurulub. Dərhal Təbrizə zəng vurdum, amma nömrəsinə zəng çatmırdı.

Dedim ki, yox, Təbriz ölməyib, mən onu gözləyirəm. O isə sərt şəkildə dedi ki, nəşini gözlə, özünü yox. Sonra dedilər ki, artıq nəşini də vermirlər. Əvvəl deyirdim ki, əli, ayağı, gözü olmasın, tək gəlsin, ömrümü ona fəda edərdəm. Artıq ümidim hər yerdən üzüləndə həmin dostuna zəng vurdum ki, onun nəşini mənə gətir. Nəşini gətir ki, gedib üzərində qoxusunu ala biləcəyim bir yer olsun...

Mən qayıtmasam...

Təbriz şəhid olandan 5 gün sonra Pərişanın telefonuna SMS gəlir. Həmin SMS-də məlumat verilir ki, Təbriz son uçuşuna gedəndən əvvəl ona zəng vurub, amma zəng çatmayıb. Pərişan deyir ki, bəli, o mənəmlə son dəfə danışıb halallaşmışdı, amma helikoptərə oturmazdan əvvəl telefonunu istəyib yenidən mənə zəng vurub. Elə Pərişanı da yandırıb-yaxan odur ki, Təbrizin son olaraq ona nə demək istədiyini öyrənə bilməyib. Bəlkə, daha nə isə tapşıracaqmış, bəlkə ona sadəcə sevdini deyəcəkmis, bəlkə övladlarının səsinə son dəfə eşitmək istəyəcəkmis... Bəlkə...

Tələbələri sonradan danışıblar ki, Təbriz Musazadəyə deyirmişlər ki, nə zamana qədər siz gedəcəksiniz uşağa, bizim də adımızı yazın, biz də düşmən üzərinə getmək istəyirik. Təbriz isə deyirmiş: “İndi mən varam, siz uşağa gedə bilməzsiniz. Nə vaxt gedib qayıtmasam, onda da siz gedəcəksiniz, mənim övladlarımy qoymaqcaqmış...”

Son dəfə uşağa getməzdan əvvəl isə Urfan Vəlizadə ilə Təbriz Musazadə otub nahar edirmişlər. Baxırlar ki, Əbu Bəkir İsmayilov kənardə dayanıb. Təbriz çağırıb ki, “Əbub, gəl yanıma, bu çörəkdən sən də kəs. Sonra, bilmək olmaz, sənənin qanını mane, mən qanım sənə qarışar. Qarışıq düşər tabutlarımızı, analarımız bizi ağlayanda halallıq olsun ki, duz-çörəyimizi kəsmişik”.

Təbriz sonuncu dəfə səhər evdən çıxandan sonra zəng vurdu ki, uşaqları göndərirm, idman çantamı hazırla. Dedim, yəne gəirsən? Çünki ayın əvvəli də cəbhəyə getmişdi. Dedi ki, vəziyyət qarışıqdır, yəne gedirəm. Paltarlarını yığdım çantasına, gəlib apardılar.



- Ümidim var idi. Hər gün onu gözləyirdim. Əslində, bilirdim, amma qəbul etmək istəmədim. Dedilər ki, artıq nəşini də vermirlər. Əvvəl deyirdim ki, əli, ayağı, gözü olmasın tək gəlsin ömrümü ona fəda edərdəm. Artıq ümidim hər yerdən üzüləndə həmin dostuna zəng vurdum ki, onun nəşini mənə gətir. Nəşini gətir ki, gedib üzərində qoxusunu ala biləcəyim bir yer olsun...

Təbrizin dəfndə ağır-acımdan gəlib onun çantasını apararaq uşaqların qəlbine deydim, gözələrinə qadın üzümə baxa bilmirdilər. Deyirdim ki, gəlindin, onun salamat çantasını apardınız, amma sonra çiyinizdə tabutunu gətirdiniz...

Sonra hər birindən üzr istədim...

Əslində, biz elə bilirdik ki, onlar Fəxrriyabanda dəfn olunublar. Amma onlar qanlarının töküldüyü Füzulidə dəfn olunublar. Mənəm bu dünyada birca arzum var ki, ora ayaq basa bilsək. Deyirəm ki, torpaqlar alınında ora diziniz gedib Təbrizin qanı tökülən o torpağa üzümü sürəcəm. Təbrizin qoxusunu oradan alacağam...

Artıq mart ayında etibarən mənə hər yerdən aprel qoxusu gəlir. Bütün varlığımı bunu hiss edirəm. Özümü idarə edə bilməyəcək vəziyyətə düşürəm.

Amma mən güclü olmalıyam...

Şəhid əmanəti

O, təkca həyat yoldaşını yox, sevdini, dostunu, sırdaşını, həmdəmini itirib. Qəlb qan ağlayır, ürəyi sızlayır, könü pərişandır. Amma o, Təbrizə, bir şəhədə söz verib. Söz verib ki, heç zaman sınımayacaq, dik duracaq - Təbriz amallarını yaşatmaq naminə. Bir də Təbriz ona iki əmanət tapşırıb gedib...

Qəhrəman qadın, qəhrəman ana, elə sən özü-n də müqəddəs şəhidimizin bu vətənə, bizlərə bir əmanətsən. Nə qədər ki Təbriz kimi igid oğlanlar, Pərişan kimi məğrur, əylməz Azərbaycan qızları var, şəhidlər ölməz, vətən bölünməz...

Yasəman MUSAYEVA, “Azərbaycan”

Aprel zəfəri gəncləri Baş Sərkərdənin ətrafında daha sıx birləşdirdi

Aprel döyüşləri - dördgünlük müharibə Azərbaycan Ordusunun şanlı tariximizə yazdığı qürur güdür. Bu savaş 1994-cü ildə həyata keçirilən uğurlu Horadiz əməliyyatından sonra ordumuzun küsmənə göz dağı verdiyi on irimiqyash döyüşlər kimi yaddaşlara həkk olundu.

Azərbaycan əsgərinin şücaəti, şanlı zəfəri sayəsində tarix yazan Aprel döyüşlərindən 3 il ötməsinə baxmayaraq, bu tarixi qürurla anır, qəhrəman oğullarımızı fərəhə yad edirik.

Bu gün Aprel zəfəri deyəndə hər bir azərbaycanlının qəlbində fəxarət hissi yaşanır. Çünki bu uğurlu döyüş salnaməsi Azərbaycan dövlətinin, onun qüdrətli ordusunun gücünü, xalqın birliyinə, gənclərin vətənpərvərliyini və ən əsası, heç vaxt işğalla barışmayacağımızı dünyaya nümayiş etdirdi.

Aprel döyüşləri düşməne və onun havadarlarına həm də bir mesaj oldu. Onlar bir daha şahidi oldular ki, illər keçsə də, azərbaycanlıların vətən sevgisi, milli mənavi dəyərlərə bağlılığı, eləcə də ordusuna inamı sarsılmazdır və Azərbaycan bir qarış torpağını ni belə güzəştə getməyəcək.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordunun bu zəfəri işğalçının təbliğat maşınının öz silahlı birləşmələrinin gücü haqqında formalaşdırıldığı mifi darmadağın etdi.

Bu döyüşlərdən sonra Ermənistandakı hərbi xunta rejimi çökməyə başladı. Yüksək rütbəli hərbiçilər vəzifəsindən uzaqlaşdırıldı, həbslər başlandı. Xalqla hakimiyyət arasında uçurum daha da dərinləşdi və hərbi xunta rejimi devrildi.

Eyni zamanda bütün Ermənistanə bellə oldu ki, müharibə başlayacağı təqdirdə Azərbaycan Ordusu bir neçə günə bayrağını Xankəndidə, Şuşada dalğalandırmağa qadirdir. Ona görə ki, cəmi dörd gün ərzində keçən döyüşlərdə Azərbaycan Ordusu hərbi baxımdan xeyli strateji yüksəklikləri, ümumən 2 min hektara qədər işğal altında olan ərazimizi azad etdi. Lələtəpə yüksəkliyi ordumuzun nəzarəti altına keçdi. Bununla da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi üzünə heç bir təhlükə qalmadı. Çünki işğaldan azad olunanadək Ermənistan silahlı bölmələri Horadiz şəhəri başda olmaqla Füzuli rayonunun bütün yaşayış məntəqələrini, o cümlədən Azərbaycan Ordusunun mövqelərini açıq-aydın mühasidə edirdilər, istənilən yere atəş zərbələri endirə bilərdilər. Ancaq Lələtəpənin geri qaytarılması ilə vəziyyət tamamilən dəyişdi və Azərbaycan dövləti cəmi 8 aya Cocuq Mərcanlıni yenidən bərpa etdi.

Bu gün həyat qaynayan Cocuq Mərcanlıdan Lələtəpədə dalğalanan ücrəngli bayrağına baxan hər bir vətəndaşımız qürur hissi keçirir. Bu kəndin məscidindən verilən azan səsi isə şəhidlərimizin ruhunu xatırladı və Azərbaycan dövləti cəmi 8 aya Cocuq Mərcanlıni yenidən bərpa etdi.

Aprel döyüşləri dünyəya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, Ermənistanın əldə etdiyi “uğurun” isə müvəqqəti xarakter daşdığı və gec-tez ədalətlin bərpa olunacağı göstərdi.

Bu döyüşlərin nəticəsi olaraq Azərbaycan bir çox sahələrdə, eləcə də hərbi və psixoloji sahələrdə üstünlük əldə etdi. Ümumilikdə dördgünlük müharibə Ermənistan-Azərbaycan münasibətinin həllində yeni vəziyyətin yaranmasına və ölkəmizin böyük üstünlük qazanmasına səbəb oldu.

Məhz buna görə də bu döyüşün qəhrəmanları ilə görüşəndə Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərini şanlı qələbə adlandırdı. Lələtəpə əməliyyatını qəhrəmanlıq rəmzi kimi qiymətləndirən cənab Prezident işğalçıya Lələtəpədən sət məsajlar ünvanladı. Dedi ki, Ermənistan bu məğlubiyyətdən düzgün nəticə çıxarmasa, qarşıda Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar gerçəkləşəcək. Gerçəkləşdi də. Naxçıvanda Azərbaycan Ordusunun Günnüt əməliyyatı işğalçıya daha bir zərbə vurdu.

Düzdür, ölkə ictimaiyyəti Aprel döyüşlərində ordumuzun hansı gücə malik olduğunu parad və təlimlərdə görmüşdü. Amma bu döyüşlər göstərdi ki, Azərbaycan Ordusu həm arsenalındakı müasir hərbi texnikaya, silah-sursata, həm də əsgərinin yüksək döyüş əzminə görə düşməndən qat-qat üstündür.

Azərbaycan cəmiyyəti hər zaman ordu ilə həmrəydir. Aprel döyüşləri zamanı hər kəs şahidi oldu ki, Dağlıq Qarabağda xidmət edən erməni hərbiçiləri, torpaqlarımızda məskunlaşdırılan mülki əhali gəriyə qəçdiyi halda Azərbaycanda əli silah tutan



İŞİMİZ, GÜZƏRANIMIZ

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq "Cənub qaz dəhlizi"nin bütün seqmentləri üzrə işlər nəzərdə tutulan qrafikə uyğun irəliləyir. Məlum olduğu kimi, bu layihə 4 seqmentdən ibarətdir. Bunlar "Şahdəniz-2", CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsi, TANAP (Transanadolu Qaz Boru Kəməri) və TAP-dir (Transadriatik Qaz Boru Kəməri).

"Cənub qaz dəhlizi"nin ehtiyat mənbəyi olan "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ilk qazın hasil olunması üzrə həyata keçirilən tədbirlər tamamlanıb. Avadanlıqlar və qurğular üzrə aparılan işlərin 92,5 faizini icra olunub. CQBK-nın genişləndirilməsi ilə bağlı işlər də sona çatmaq üzrədir.

CQBK 13 ilə yaxındır fəaliyyət göstərir və "Şahdəniz-1" qazını nəql edir. Kəmərin yolu Səngəçaldan başlanır. CQBK Azərbaycanın və Gürcüstanın ərazisində torpağın altı ilə uzanır və Türkiyə sərhədinə çatır.

Türkiyədə kəməre əlavə bir xətt də birləşdirilir və beləliklə, Azərbaycan qazı Ərzurumadək nəql olunur. Səngəçaldan başlayaraq Azərbaycanın ərazisində 443, Gürcüstanda 248 və Türkiyədə 280 kilometr məsafə boyu uzanan bu boru xətti bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. Əslində, "Cənub qaz dəhlizi"nin möhkəm bünövrəsi, uğurlu başlanğıcı məhz bu kəmərdir.

CQBK-nın genişləndirilməsi irimiqyaslı layihə idi. Belə ki, mövcud CQBK ilə yanaşı, 489 kilometr uzunluğunda yeni bir kəmərin tikintisi aparıldı. Bu xəttin 424 kilometr Azərbaycanın, 63 kilometr Gürcüstanın ərazisində düşür. Layihəyə əlavə də CQBK-nın Türkiyənin şərq sərhədində TANAP-a birləşdirilməsi üçün iki kilometr uzunluğunda bir hissənin də tikilməsi daxildir. 48 düymlük yeni kəmərin başlanğıcı Hacıqabul rayonu ərazisindəki Muğan məntəqəsidir.

"Şahdəniz-2" və CQBK-nın genişləndirilməsi layihələrinin uğurları öten il mayın 29-da Səngəç terminalında "Cənub qaz dəhlizi"nin rəsmi açılış mərasiminin keçirilməsinə imkan verdi. Beləliklə, Azərbaycanın təbii qazı "Cənub qaz dəhlizi" sisteminə ötürüldü.

Keçən il iyunun 12-də isə Türkiyədə - Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi münasibətilə təntənəli tədbir keçirildi.

TANAP-ın bir ucu CQBK-ya, o biri ucu TAP-a bağlanır. Bu kəmər Türkiyənin ərazisində 20-dən çox bölgədən keçir və 1900 kilometr məsafə qət edir.

"Cənub qaz dəhlizi"nin ən böyük hissəsini təşkil edən TANAP-ın çəkilişində, o cümlədən kəmərin Avropayadək hissəsində işlərin 99 faizdən çoxu tamamlandı. TANAP-ın Avropaya qaz nəqlini həyata keçirəcək ikinci mərhələsi üçün nəzərdə tutulan hissəsi bu



"Cənub qaz dəhlizi" mənzil başına yaxınlaşır

il TAP-a birləşmək üçün hazırlanacaq. Burada kəmər "Snam Rete Gas" şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşdiriləcək.

İtaliyada TAP-ı qaz şəbəkəsinə birləşdirəcək kəmərin tikintisinin vaxtı da açıqlanıb. İnterconnector qaz xəttinin tikintisinə bu ilin fevral-mart aylarında başlanılması gözlənilir. "Snam-TAP" layihəsi üzrə 55 kilometrlik interconnector qaz xəttinin çəkilməsi nəzərdə tutulur.

TAP-ın Yunanıstan və Albaniya hissəsində marşrut boyunca xəndəyin sona qazılmasına da çox az qalıb. "Cənub qaz dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin bu il fevralın 20-də Bakıda Heydər Əliyev Mərkəzində keçirilən beşinci toplantısında Prezident İlham Əliyev demişdir: "Transadriatik boru kəmərinin inşasında da böyük irəliləyiş var. Ötən ilin fevral ayında şura qarşısında çıxışında TAP-ın hazırlığının 67 faiz səviyyəsində olduğunu qeyd etmişdim. İndi isə son göstəricilərə görə bu rəqəm 87 faizdir. Yeni bir ildə biz böyük irəliləyişə nail olmuşuq, işlər uğurla gedir və ümidvaram ki, gələcək biz yeni nəticələr haqqında danışacağıq".

Xatırladaq ki, "Cənub qaz dəhlizi"ni təşkil edən kəmərlər zənciri Xəzər dənizinin Azərbaycan sektorundan hasil olunan təbii qazı Türkiyəyə çatdırır və həmin ölkədən Avropaya nəql edəcək. Uzunluğu 3500 kilometr olan dəhliz vasitəsilə birinci mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr qazın nəqli nəzərdə tutulur.

Türkiyəyə ilk qaz həcmlərinin nəqli keçən il iyun ayının 30-dan başlanıb. Mavi yanacaqın ixracı təhlükəsiz və maneəsiz davam edir. TANAP-la indiyədək Türkiyəyə 1,1 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub. Bu həcm cari ildə 2 milyard kubmetrə, 2020-ci ildə 4 milyard kubmetrə, 2021-ci ildə 6 milyard kubmetrə çatdırılacağı planlaşdırılır.

Gələcək il TAP da Azərbaycan təbii qazını qəbul edəcək onun Avropaya nəqlinə başlayacaq.

Flora SADIQLI,
"Azərbaycan"

"Azərkosmos" bir ay ərzində 14 ölkəyə 952 min dollarlıq xidmət göstərmişdir

Bu ilin yanvar-fevral aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir ki, ilin ilk üç ayında "Azərkosmos" ASC peyk tele-

kommunikasiya xidmətlərinin ixracından 2 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Fevralda isə "Azərkosmos" ASC dünyanın 14 ölkəsinə 952 min dollarlıq xidmət ixrac edib.

"Azərkosmos" ASC-nin cari ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Nigeriya və Gürcüstandır.

FAO-nun təşkilatçılığı ilə qoyunçuluğun inkişafı üzrə toplantı keçirilib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Dövlət Agentliyi ilə birgə qoyunçuluq sektorunun inkişafı üzrə maraqlı tərəflərin məsləhətləşmə toplantısını təşkil edib.

Tədbirin əsas məqsədi qoyunçuluğun dəyər zənciri iştirakçıların fəal şəkildə cəlb etməklə, qoyunçuluq və emal olunmuş qoyun məhsulları (ət, dəri və yun daxil olmaqla) alt-sektorunun cari vəziyyətini, mövcud və yaranacaq çətinlikləri öyrənmək, bu alt-sektorun əhalinin iş yerləri, gəlir, ətraf mühit, sosial mənfəətlər və digər mühüm iqtisadi fəaliyyətlərə verə biləcəyi faydaların araşdırılması idi.

Toplantıda Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, digər dövlət

müəssisələri, assosiasiyalar, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri, fermerlər, həmçinin FAO-nun beynəlxalq mütəxəssisləri iştirak edib.

Qeyd edək ki, iclas Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən və FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində 2018-ci ilin dekabr ayından icra olunan "Qoyunçuluğun davamlı inkişafı və ərzaq təminatının istehsalı üzrə dəyər zəncirinin yaradılması" layihəsi çərçivəsində təşkil olunub. Layihə çoxaltna və yemləmə strategiyalarının hazırlanması, heyvan sağlamlığı və trans-sərhəd xəstəliklərin idarəsi sahəsində mövcud olan çətinlikləri həll etmək, məhsulun bazar tələbatına əsasən hazırlanmasını təmin etmək üçün qoyunçuluq üzrə dəyər zəncirinin fəaliyyətini dayanıqlı şəkildə inkişaf etdirmək məqsədini daşıyır.

Şəhərdə kompleks quruculuq işləri aparılır

Muxtar respublikanın ən böyük bölgəsi olan Şəhur rayonunda sosial-iqtisadi və mədəni obyektlərin, istehsal müəssisələrinin, təhsil, səhiyyə ocaqlarının tikintisi, yolların və digər infrastrukturun yenilənməsi diqqət mərkəzində saxlanılır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, cari ildə də rayonda tikinti-quruculuq sahəsində geniş və iri layihələr icra olunur. Daha 4 kənddə sosial obyektlər, Şəhur şəhərində isə mədəniyyət sarayı üçün bina tikilir. Naxçıvan-Sədərək magistralından Şəhur şəhərinə qədər olan, eləcə də şəhərdəki Heydər Əliyev prospektini və 6 küçünü əhatə edən 11 kilometrlik avtomobil yolu yenidən

qurulur, yolun yatağı genişləndirilir, qalın asfalt örtük salınmasına hazırlıq işləri görülür. Rayon mərkəzində müasir yaşayış kompleksinin də tikintisinə başlanılıb. Kompleks hər biri altımərtəbəli və 40 mənzilli üç yaşayış binasından ibarət olacaq. Həmçinin rayonda suturemizləyici qurğular yaradılır, Zeyva və Dündəngə kəndlərində də içməli su sistemləri qurulur, kəndlərdə fərdi yaşayış evlərinin tikintisi sürətlə aparılır.

Qeyd edək ki, bu ilin əvvəllərində Şəhur şəhərində uşaq xəstəxanası, Kərimbəyli kəndində 270 şagird yerlik tam orta məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası istifadəyə verilib, avtomobil yolu yenidən qurulub.

Şəhid ailələrinin kreditləri bankların vəsaiti hesabına ödəniləcək

Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.

Assosiasiyadan verilən məlumata görə, iclasda yekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1000 (min) AZN qədr kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilib.

Bundan sonra da banklara bu istiqamətdə əlavə güzəştlər edilməsi imkanlarının araşdırılması tövsiyə edilib.

Türkiyə Azərbaycandan xam neft idxalını artırıb

Yanvarda Türkiyə Azərbaycandan 78 min ton xam neft idxal edib. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, yanvarda Türkiyənin Azərbaycandan idxal etdiyi xam neftin həcmi ötən ilin dekabr ayı ilə müqayisədə 5 dəfəyədək artıb. İlin ilk ayında Azərbaycandan neft idxalının Türkiyənin ümumi neft idxalındakı payı isə 2,53 faiz olub.

Ötən ilin dekabrda Türkiyə Azərbaycandan 15,7 min ton xam neft idxal etmişdi.

Qeyd edək ki, Türkiyə Azərbaycandan xam nefti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə idxal edir. 2018-ci ildə BTC ilə təqribən 34 milyon ton (255 milyon barrel) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 327 tankera yüklənib. 1768 kilometr uzunluğa malik bu boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan ötən ilin sonuna qədər BTC ilə ümumilikdə 417 milyon ton (3,12 milyard barrel) xam neft nəql olunub və Ceyhan limanında 4085 tankera yüklənərək dünya bazarına göndərilib.

Keçən il BTC üzrə əməliyyat xərclərinə təxminən 116 milyon dollar, əsaslı xərclərə isə təxminən 41 milyon dollar sərf edilib.

5200-dən çox yeni mənzilə təbii qaz verilib

"Azəriqaz" İstehsalat Birliyi 2019-cu ilin yanvar-mart ayları ərzində hüquqi və fiziki şəxslərin mürciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edib.

İstehsalat Birliyindən verilən məlumata görə, həmin binalarda ümumilikdə 5260 ailə yaşayır.

"Azəriqaz" İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə "mavi yanacaq"la təmin olunmasını maraqlandır.

BAHAR OVQATI

Hər bir insanın, xalqın taleyində ortaq nöqtələr olur. Çünki hamımız eyni hadisələri yaşayırıq, eyni aqibətin sahibi oluruq. Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbriklərdə deyilir ki, bu bayram qədim dövrlərdən bəri mənəvi həyatımızın ən dərin qatlarına nüfuz etmiş və milli-mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuşdur.

Dövlət başçısı Novruz bayramını ecdadlarımızdan indiki nəsillərə ötürülən misilsiz yadigar kimi qiymətləndirmiş, rəngarəng Novruz mərasimlərində xalqımızın doğulmuş həyat fəlsəfəsi və zəngin düşüncə dünyasının yer aldığı məqsədi vurğulamışdır: "Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq".

Bu səhifələri oxuyanda sovet dönməndə Novruz bayramına qoyulan qadagalar yada düşür. O illər proletariatin demirçixanasındakı siyasi zindanın üstündə bütün cəddiyyəti ilə yeni sovet adamının sürəti döyülürdü. Tanrının böyüklüyü və bayramların müqəddəsliyi ilə bağlı nə vardısı, hamısı unudulmuşdu. Zəldə işıqları söndürdük, masaların üstündə yanan kövrək şamların işığında Lomonosov adına Moskva Dövlət Universitetinin tələbəsi Tamam enerjetiklərin yazdığı şeirlə bayramın gelişini elan etdi:


*Gəlın uzaq edək qüssəni, qəmi
Biz insan qəlbini dərinliyindən!
Doştlarım, ürk də fikir çəkərim
Bizim ellərə Novruz gələrkən.*

Moskva ola, içkisiz məclis keçə, bu, mümkün deyil. Amma bizim bayramda bu olmadı.

O vaxtdan 45 ilə yaxın vaxt ötür, amma o bayramda iştirak edənlərin heç biri bu müqəddəs günü unutmadı.

İndi neçə ildir ki, baharın yurdumuza gelişini əsrirən yaddaşında iz qoymuş mərasimlərimizə uyğun yüksək təntənə

Biz həmin günləri də yaşamışıq



45 il əvvəl Moskvada bu bayramı keçirən azərbaycanlı tələbələr heç ağına gəlməzdi ki, nə zamansa onların ehtiyatı qeyd etdiyi bayram UNESCO tərəfindən ümumbəşəri irsin şah əsərləri sırasına daxil ediləcək, hər bir azərbaycanlının qürur mənbəyinə çevriləcək.

Bu gün ölkəmiz dayanıqlı inkişaf yolunda ciddi uğurlara nail olur, Azərbaycan tolerant ölkə kimi məşhurlaşır, dünyanın tanınmış siyasətçiləri, politoloqları Bakının Şərqi Cənəvrəsinə çevrildiyini etiraf edirlər. Paytaxtımız görkəmini dəyişir, Parisi, Milani kölgədə qoyur.

Sonuncu Novruz bayramı da hər evə, hər bir qəlbə xoş ovqat gətirdi. Halbuki 70 il sovet ideologiyasının təsiri altında ne bayramlarımızı qeyd edə bilirdik, nə də kimliyimizdən, tariximizdən ürk dolusu danışsa. Bu gün isə başımızdan üstündə məşəl kimi alışıq müstəqilliyimiz, dalgaların bayrağımız bizi keçmişimizlə, tariximizlə və milli-mədəni dəyərlərimizlə gülməyə imkan verir.

Bahadır İMANQULİYEV,
"Azərbaycan"

Oxucu məktubları



Əbədiyaşarlıq

...Aprel döyüşlərinə 5 gün qalırdı



Qalib Layim oğlu Zülfiqarlı hərbi sənətinə seçəndə bildirdi ki, onu qarşıda çətin sınaqlar gözləyir. Buna baxmayaraq, bu yolla getdi. Orta məktəbi bitirdikdən sonra 2010-cu ildə Heydər Əliyev adına Hərbi Məktəbə qəbul olundu.

2014-cü ildə təhsil ocağını leytenant rütbəsi ilə başa vurdu. Sonra hərbi xidmətini cəbhənin ön xəttində - Qazax rayonu ərazisində davam etdirdi. 2016-cı il martın 27-də isə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına həlak oldu. Döyüşdəki igidliyi özü kimi qəlblərə köçdü, həmişəlik tarixə yazıldı.

Qalib dünyaya göz açdığı Lənkəran rayonunun Vilvan kəndində torpağa tapşırıldı. Dəfn mərasimində minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də iştirak etdilər. Qalib ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olundu.



O, torpağa tapşırıldıqdan beş gün sonra erməni silahlı qüvvələri təxribat törətmək istəyərkən ordumuz onlara ələ divan tutdu ki, bu dəfə səsi bütün dünyaya yayıldı. Həmin döyüşlərdə şəhid olan əsgərlərimiz kimi, Qalib də unudulmuş, məktəbimizdə onunla bağlı müxtəlif tədbirlər keçiririk. Tədbirlərdə Qarabağ müharibəsi veteranları, ictimaiyyətin nümayəndələri də iştirak edirlər. Onlar Qalib Zülfiqarlıın keçdiyi qısa, lakin mənalı ömrü yolundan danışıq, daim xatirələrdə yaşayacağını bildirirlər. Tədbirlərdə şagirdlərə belə bir fikir də aşılanır ki, xalqımızın qazandığı nailiyyətləri, mədəniyyətimizi qorumaq üçün vətəni sevmək, onunla fəxr etmək lazımdır.

Nureddin RƏHİMOV, Lənkəran şəhər 7 saylı tam orta məktəbin müəllimi

Arıçılıq

Dövlət başçısına minnətdarlıq

Ölkəmizdə Arıçılıq Mərkəzinin yaradılması, Arıçılar Assosiasiyasının təsis edilməsi, damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, habelə sərqi-satış yarmarkalarının təşkili dövlətin bu sahəyə göstərdiyi qayğının təzahürüdür.

30 ilə yaxındır arıçılıqla məşğulam. Keçən il 100 arı ailəsinə baxırdım. Arı ailələrindən 1 tona yaxın bal götürdüm. Həmin balın yarısını Bakıda təşkil edilmiş yarmarkada, qalanını qarımda satdım. Öldə etdiyim qazanc ailəmin bütün ehtiyacalarını artıqlaması ilə ödəyir.

Ötən il martın 5-də ölkə rəhbəri cənab İlham Əliyev arıçılığın inkişafının stimullaşdırılması haqqında sərəncam imzaladı. Həmin sərəncama əsasən 2018-ci il də daxil olmaqla 5 il müddətində hər arı ailəsinə görə ilde 10 manat məbləğində subsidiya verilməsi arıçılar arasında ruh yüksəkliyi yaratmışdır. Mən də arı təknələrini sayını 120-yə çatdırmışam.

Hazırda hər arı ailəsinə görə dövlət tərəfindən subsidiyanın verilməsinə başlanmışdır. Mən də subsidiya alanlar sırasındayam. Çünki saxladığım arı təknələrinin hamısı qeydiyyatdan keçirilmişdir. Bu günlərdə mənə çatacaq vəsait bank hesabıma köçürüləcəkdir. Yaradılan bu şəraitə və qayğıya görə dövlət başçısına minnətdarlıq. Bu qayğı eyni zamanda üzərimizə böyük məsuliyyət qoyur. Gərək bu qayğıya eməli işimizlə cavab verək.

Qabil HACIYEV, Tovuz rayonunun Aşağı Quşçu kəndinin sakini

İnfrastruktur

Həkim məntəqəsi də yenidən quruldu

Bizim Qədimqala kəndi Şəmkirin böyük yaşayış məntəqələrindəndir. Son illər rayonun digər kəndləri kimi burada da infrastruktur xeyli yenilənmişdir. Kəndə yeni yol çəkilmiş, poçt və ATS binaları tikilmiş, su və qaz xətlərində yenidənqurma işləri görülmüşdür. Bu yaxınlarda isə həkim məntəqəsi əsaslı şəkildə təmir edilərək istifadəyə verilmişdir. Burada yaradılmış şəraitdən sonra sakinlər hər dəfə rayon xəstəxanasına getmirlər. Məntəqədə çalışan tibbi heyət də təcrübəlidir. Onlar əhalinin sağlamlığının qorunması üçün əllərindən gələni edirlər. Bizə bu şəraiti yarananlara, bu işdə əməyi olan hər bir kəse minnətdarlığımızı bildiririk.

Vəli İBRAHİMOV, Şəmkir rayonu, Qədimqala kəndinin sakini

Uzunömürlülər

Zəhmət ömrü uzadır, tənbellik isə qısaldır

Ana xalının həyat yoldaşı Abi kişi İkinci Dünya müharibəsində bir gözünü itirdikdən sonra ordundan tərxis olunmuşdu. Onu həmin illərdə bizim Təlbəyöğ kəndinə kolxoz sədri göndərmişdilər. Torpağın, zəhmət adamının qədrini bilən kişi idi.



Taxıl, kartof, çuğundur əkdirdirdi, meyvə bağları saldırdı, kəhrizlər qazdırdı. Bulaqların suyu ilə bağlar suvarılırdı. Özü kolxozçuların seçilmirdi. Payızda səpincə, yayda biçinciydi. Ailəsinə də qonşuluğumuzdakı Əlican əminin evinə köçürmüşdü. Ana xala da anama qoşulub tarlada işləməyə gedərdi. Mən Abi əminin dörd yaşlı qızı Mahirə ilə həyat-bacada oynayırdım, analarımızın bəşirələri çovdar çörəyini süfrəyə qoyub şirin-şirin yeyərdik.

Bir müddət sonra Abi əmi öz kəndlərinə qağıbdı briqadiri işlədi. Tale elə getirdi ki, biz də o kənddən köçməli olduq. Aradan illər keçsə də, nə onlar bizi unuddu, nə də biz onları. Əşidəndə ki Ana xalının 100 yaşını tamam olub, ona baş çəkib təbrik etməyi özümə borc bildim. Yola çıxanda dağlar, dərələr ağ örpəyə bürünmüşdü. Havada şaxta vardı. Mənzil uzaq olsa da, yol rahat idi. Dövlət başçısının sərəncamı ilə Lerikdən Zuvanda asfalt yol çəkilib, dağ çayları üstə körpülər salınıb. Sərnişinlər avtobuslara, minik maşınlarında mənzil başına vaxt itirmədən çatırlar.

Kələxan kəndindən ikimərtəbəli evin həyat qapısında bizi Ana xalının qızı Nazilə və

oğlu Həsən qarşıladı. Yüz yaşlı ağbırək yerdən qalxıb məni övladı kimi qucaqladı. Oturub xeyli söhbət etdik. Kəndimizdə keçirdiyi günləri xatırlayıb yadında qalanları soruşdu. Dedi ki, Abi 13 il əvvəl dünyasını dəyişib. Mahirə qonşuluqda yaşayır. Zöhrə ilə Fəridə Bakının Binə qəsəbəsində ev-əşik qurublar. Xədicə Biləsuvara gəlin köçüb. Sahəddin zəhmət adamıdır. Vaxtsız itirdiyi bir övladının adını çəkəndə göz yaşlarını saxlaya bilmədi. Toxtayıb dedi ki, 19 nəvəm var. Onlar da tez-tez mənə baş çəkir, darıxmağa qoymurlar. Ana xala bir vaxtlar Zuvand əlinin mahir xalça ustalarının olub. Toxtuduğu xalçaların qızlarının, qohumlarının, neçə-neçə tanış-bilşin evini bəzəyir. Bu gün də əli işdən soyumayıb. Gücü çatan işdən yapışır, həyat-bacada çalışır, bağ-bağda da göyərti əkilir-becərir, toyuq-cücə saxlayır.

Yüz yaşlı ağbırək rayon Ağsaqqallar Şurasından, Uzunömürlülər Muzeyinin əməkdaşlarından təbriklər alıb. Uzunömürlükdən söz düşəndə zəhmət ömrü uzadır, tənbellik isə qocaldır, - dedi.

Həmzə VƏLMƏMMƏDOV, əməkdar jurnalist

Çağırış

Torpaq borclu qalmır

Torpaq müqəddəsdür, həyat mənbəyidir. Zəruri olan bütün maddi nemətləri yetişdirir. Çəkilən zəhmətin, axudılan alın tərinin qarşılığını həmişə artıqlaması ilə qaytarır, səxavətini əsirgəmir. Mən də taleyimi torpaqla bağlamışam.

Sovet dövründə uzun illər Sabirabad rayonunda kolxoz sədri işləmişəm. O dövrdə ümummilli lider Heydər Əliyev Sabirabada da tez-tez gələr, dəyərli tövsiyələri ilə fəaliyyətimizi istiqamətləndirər, yüksək məhsuldarlığa nail olmağın yollarını göstərirdi.

Prezident İlham Əliyev də aqrar sektoru inkişaf etdirməyi qarşıya məqsəd qoyub. Bununla bağlı ənənəvi sahələr olan pambıqçılıq, baramaçılıq, çayçılıq, üzümçülük və digər sahələrlə bağlı müşavirələr keçirib. Pambıqçılıqla bağlı ilk müşavirə Sabirabadda oldu. Müşavirədən sonra kənd çayxanalarında lövbər salan, günlərini boş-boşuna keçirən kişilər böyük inamla, həvəslə yenidən torpağa üz tutdular.

Dövlətin qayğısından, yaradılan imkandan bəhrələnmə biz də pambıq ekib-becəririk. Keçən il 21 hektar sahədə məhsul yetişdirdik. Aqrar texniki tələblərə ciddi əməl edərək yüksək məhsuldarlığa nail olduq. Hər hektardan 38 sentner "ağ qızıl" götürdük. Bu, rayonumuzda yüksək nəticə sayılır. İl ərzində ümumi gəlirimiz 60 min manata yaxın oldu. Qazancımız çəkilən xərcləri ödəməklə bərabər, dolanışığımızı da təmin edir.

Cari ildə də pambıq ekmək üçün zavodla müqavilə bağlamışım. Sahələrdə keyfiyyətli dondurma şumu edilmişdir. İndi qış aratına hazırlaşırıq. Qış aratı pambığın xəstəlik və zərərvericilərinə qarşı ən təsirli mübarizə vasitələrindəndir. Çiyid səpinində hər hektara 200 kiloqram hesabı ilə amofos verməyi nəzərdə tuturuq. Torpağın münbitliyini, məhsuldarlığını bərpa etmək üçün bu, çox lazımdır. Torpaq yumşaq, münbit və xam olanda oraya atmosfer havası yaxşı keçir, mineral və üzvi maddələrlə zənginləşir. Belə torpaqda bitkilər yaxşı inkişaf edir, məhsul bol və keyfiyyətli olur.

Təəssüf ki, əksər təsərrüfatlarda torpaqlar istismar olunur. Torpağın üzvi və kimyəvi tərkibini bilmədən bir sahəyə eyni məhsul dəfələrlə ekilir. Yaxşı olar ki, torpaqlar ayrı-ayrı bölgələr üzrə vaxtaşırı biokimyəvi analiz edilsin, mineral maddələrə olan ehtiyacları öyrənilsin. Belədə məhsul bolluğu uğrunda mübarizə daha yaxşı nəticə verər.

İxtiyar MEHDİYEV, Sabirabad rayonu, Bulaqlı kəndində fermer

Abidələr

Xaçmazda "Şəxsiyyətlər muzeyi"



Dünyada elə muzeylər var ki, binalarda - geniş otaqlarda və salondlarda deyil, açıq səma altında. Azərbaycan da belə muzeylər az deyil. Məsələn, İçərişəhərin özü açıq səma altında muzeylərə ən bariz nümunədir.

Nəçə il əvvəl xaçmazlılar da açıq səma altında bənzərsiz bir muzey



yaratmaq qərarına gəldilər və bu məqsədə nail oldular. İndi "Şəxsiyyətlər muzeyi"nin xoş sorağı hər yana yayılıb.

Kimlərdir bu muzeydə heykəlləri, büstləri qoyulmuş şəxsiyyətlər? Azərbaycanın dahi şairləri, məşhur bəstəkar və müğənniləri, mahir instrumental ifaçıları, istedadlı aktyorları... Bu, ədəbiyyatımızın, incəsənətimizin sayılıb-seçilən nümayəndələrinin xatirəsinə

dərin ehtiram əlaməti olmaqla yanaşı, həm də bir gözəllikdir. Çünki heykəllərin hərəsi bir sənət əsəridir. Muzey xalqımızın görkəmli şəxsiyyətlərini tanımaq baxımından da dəyərlidir. Axi Xaçmaz Azərbaycanın ən qonaqlı-qaralı bölgələrindən, istər yerli, istərsə də xarici turistlərin ən çox gəldiyi rayonlardandır.

Foto Ağaalı MƏMMƏDOVUNDUR

Etinasızlıq

Gözümüz yolda qalıb

Hörmətli redaksiya!

Ötən ilin oktyabr ayında Yasamal rayonunun Ə.Cəmil küçəsindəki 39 nömrəli binanın sakinləri olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişdik. Müraciətdə bildirmişdik ki, yaşadığımız binanın həyətindəki qovaq ağacı böyüyüb qol-budaq atdığından küləkli havada, çiskinli günlərdə dam örtüyünü tərpədir, pəncərələrin şüşələrinə çirpilir, yağış sularını evin divarlarına sıçradır və təhlükə yaradır.

Bu müraciətdən sonra nazirliyin Dövlət Ekspertiza İdarəsinin əməkdaşları həyətimize gəlib ağaca baxmış və faktı təsdiqləmişlər. Təhlükəni aradan qaldırmaq üçün 2018-ci il noyabr ayının 30-da Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşovun imzası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinə və Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məktub göndərmişdik. Məktubda ağacın ətraf üçün təhlükə törətdiyi və budanmasının zəruriliyi göstərilmişdir. Bu barədə binanın sakinlərinə də yazılı məlumat verilmişdir.

O vaxtdan sakinlərin gözü yolda qalıb. Nə gələyir, nə də ağacın qol-budaqlarını artırıb təhlükəsiz vəziyyətə gətirən. Görsən, gözümüzü nə vaxtdakı yolda qalacağı?

Rəhilə MƏLİKOVA, Bakı şəhəri

Şahmat

Evdə bacı, idman yarışında rəqib

Qusarda gənclər arasında şahmata maraq böyükdür. Bu marağı yaşlı nəsil də dəstəkləyir, hətta onlarla öz aralarında yarış da keçirirlər. Ötən ilin son günlərində maraqlı yarışlardan biri Qusar Şahmat Mərkəzində olub.

Turnirdə 8, 12, 16 yaşadək oğlanlar 3 qrupda, 10, 16 yaşadək qızlar iki qrupda mübarizə aparmışlar. Kiçik yaş qrupundakı Asim Mahmudov, Vaqif Əzizov, Timur Ataxanov müvafiq olaraq 1-3-cü yerləri bölüşdülər.

12 yaşlıları arasında Elnur Nurmətov fərqlənmişdir. İkinci yeri Feyzulla Feyzullayev, üçüncü yeri Emin Mirzəqayev tutmuşdur. 16 yaşadək oğlanların mübarizəsində Aydın Şahpələngov qalib gəlmişdir. Rəşid Səferov 2-ci, Rafiq Bəzov 3-cü nəticə göstərmişdir.

10 yaşlı qızların yarışında Aisə Mustafayeva turniri qalib kimi başa vurmuşdur. Onun bacısı Nəstəvan 3-cü, Elvina Səlimova 2-ci yeri tutub. 16 yaşadək qızların yarışında Fəridə və Fidan Quliyeva bacılarının qarşılaşması böyük maraq doğursa da, onlar birinciliyi əldən veridilər. Bu qrupda Səidə Səlimova 1-ci, Fəridə 2-ci, Fidan 3-cü yeri layiq görüldü.

Rayonda belə turnirlərin vaxtaşırı keçirilməsi qərara alınıb. Bununla bağlı şahmat mərkəzində növbəti turnirdə iştirak etmək arzusunda olanların qeydiyyatı aparılır.

Ravil BABAYEV, Qusar

Yenilik

Könülləri şad edən aksiya

Sumqayıtda yaşayırıam. Əlli ilə yaxındır ki, bu şəhərdə bir yerə gəlib-gələndə ictimai nəqliyyatdan istifadə edirəm.

Hörmətli redaksiya!

İlk dəfə qarşılaşdığım mənzərə mənə o qədər xoş təsir bağışladı ki, təəssüratımı sizinlə bölüşmək qərarına gəldim.

Bir neçə nəfərə dayanacaqda avtobus gözləyirdik. Bu zaman dörd gənc bizə yaxınlaşdı. Salam verib xoş günlər arzulayandan sonra Sumqayıt tarixi, şəhərdə görülən quruculuq işləri barədə

qısa məlumat verdilər. Avtobusa minəndə onların ikisi mənə kömək etdi. Avtobusun salonunda isə sərnişinlərə Sumqayıtın inkişafını əks etdirən bukletlər payladılar.

Yerə düşəndə də mənə kömək edib gül verdilər. Gediş haqqımı ödəmək istəyəndə dedilər ki, bu gün 6 və 13 nömrəli marşrutlar pulsuz işləyir. Səbəbini soruşanda dedilər ki, həmin marşrutlarda "Nəqliyyat könüllüləri" devisi altında maarifləndirici aksiya keçirilir. Belə tədbirlər şəhərin digər marşrutlarında da olacaq.

Hər dəfə yolum Bakıya da düşür. Burada ictimai nəqliyyatda dəfələrlə şəhidi olmuşam ki, (özü də tək mən yox) cavan oğlanlar, qızlar, yeniyetmələr otub telefonla oynayıb, yaşlı insanlar ayaqüstə gedirlər. Görəsən, həmyaşıdları onların ata-analarına, nənə-babalarına qarşı belə hərəkət etsələr, buna necə baxarılar? Bu barədə düşünürəm? Düşünürsə, çox pis! Vaxt gələcək bu sualı zaman özü onlara verəcək.

Rəhilə QOCAYEVA, Sumqayıt





Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tenderə dəvət edir

Təkrar

Tender 1 LOT üzrə keçirilir:
P-274 naqilinin satın alınması
Tender iştirakçılarının təklif edilər ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tender təkliflərini imzalanıb möhürlənmiş ikiqat zərflərdə yazılı təqdim etsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları nəzərə almalıdırlar.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər
200 (iki yüz) manat (ƏDV xaric) iştirak haqqını sifarişçinin aşağıdakı hesablaşma hesabına köçürdükdən sonra "Bakı Telefon Rabitəsi" MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən inzibati binasında tenderin əsas şərtlər toplusunu ala bilərlər.

VÖEN: 9900044741
Hesab: AZ14AZPO91015461200420100157
Bank: Azərpoçt MMC PF 1
Kodu: 691011
Bankın VÖENi: 9900037711
M/h: AZ76NABZ0135010000000094944
SWIFT: AZPOAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.

Tenderdə iştirak etmək istəyənlər **24 aprel 2019-cu il saat 17:00-dək** aşağıdakı sənədləri "Bakı Telefon Rabitəsi" MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən inzibati binasında təqdim etməlidirlər (tender təklifi və təklifin təminatı 1 faiz bank zəmanəti istisna olmaqla). Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcək.

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.

3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).
4. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış.
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
9. İddiaçının müvafiq mallar üzrə məşə və uyğunluq sertifikatları.
10. Digər sənədlər.

İddiaçılar tender təklifini və bank təminatını möhürlənmiş ikiqat zərfdə **02 may 2019-cu il saat 17:00-a** qədər "Bakı Telefon Rabitəsi" MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən inzibati binasında təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru **03 may 2019-cu il saat 15:00-da** "Bakı Telefon Rabitəsi" MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir. Tenderlə əlaqədar daha ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Məmmədov Faiq,
tel.: (+994 12) 498-39-29

Tender komissiyası

B İ L D İ R İ Ş

"Azərbaycan" qəzetinin 16 fevral və 01 mart 2019-cu il tarixli nömrələrində "Azərsu" ASC-nin daxili vəsaiti hesabına avtoşinlərin və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması məqsədilə dərc edilmiş tenderdə iddiaçıların rəsmi müraciətlərinə əsasən, tender təkliflərinin və təklif təminatlarının qəbulu vaxtı 22 aprel 2019-cu il saat 16:00-a, təkliflərin açılışı isə 23 aprel 2019-cu il saat 16:00-a dəyişdirilmişdir.

Əlaqələndirici şəxs - Təchizat və satınalmaların idarə olunması departamentinin Satınalmaların təşkil şöbəsinin mühəndisi Hikmət Qasimov (hikmat.qasimov@azersu.az (+99412) 431-47-67 (22-49))

Tender komissiyası

Beynəlxalq aləm



Britaniya parlamenti yenidən Brexitin bütün variantlarını rədd etdi

Böyük Britaniya parlamentinin aşağı palatasında İcma Palatasında Birləşmiş Krallıq Avropa İttifaqının (Al) Brexittən sonrakı münasibətlərini tənzimləyən sazişin mümkün alternativləri üzrə səsvermə keçirilmişdir. Deputatlar növbəti dəfə səsverməyə çıxarılmiş bütün variantları rədd etmişlər. Bu barədə "BBC News" telekanalı xəbər verir.

Bu dəfə İcma Palatasının spikeri Con Bərkou səsverməyə sazişin dörd mümkün variantını çıxarmışdır. Bunlardan birincisinə görə, Böyük Britaniya Al-ni tərk etməyə, ikinci mümkün ssenariyə görə, Böyük Britaniya həm də daxili Avropa bazarına çıxışı saxlamalıdır. Müqavilənin digər iki variantı Brexittə bərdə təkrar referendumun keçirilməsini nəzərdə tutur.

Növbəti səsvermənin bu gün keçiriləcəyi gözlənilir. Ögər parlament Brexittə məsələdə kompromis əldə etməsə, Böyük Britaniya aprelin 12-də Al-dən sət sənari üzrə ayrılmalıdır. Britaniyanın Al-dən çıxması yenidən təxirə salınsa, krallığın vətəndaşları gələcək ayın axırında Avropa Parlamentinə seçkilərdə iştirak etməli olacaqlar.

Meksikada 338 miqrant insan alverçilərinin əlindən alındı

Meksika Baş Prokurorluğunun əməkdaşları 338 əcnəbi miqrantı qaçqınları ABŞ-a aparmaqla məşğul olan şəxslərin əlindən almışlar. Bu barədə "RIA Novosti" agentliyi xəbər verir. Prokurorluqdan verilən məlumata görə, Çyapas ştatında əsasən Mərkəzi Amerika ölkələrindən olan miqrantları daşıyan beş avtobus saxlanmışdır. Orada həmçinin qeyri-legal miqrantların daşınmasında əli olan 15 nəfər tutulmuşdur. Miqrantlar arasında 15 uşaq da var. Adamların əksəriyyəti Qvatemala, Honduras, Salvador və Nikaraqua pasportlarına malikdir. Bir nəfər Kubadandır.



Qaçqın karvanı ötən ilin payızında Meksika ərazisi ilə ABŞ sərhədlərinə doğru hərəkətə başlamışdır. Nəticədə Meksikanın ABŞ-ə sərhədində minlərlə miqrant cəmləmişdir. ABŞ hökuməti təhlükəsizliyin təmin edilməsi üçün sərhədə minlərlə hərbi qulluqçu göndərmişdir. Miqrantların əksəriyyəti narkokartellərin qurbanına çevrilir. Hüquq müdafiəçilərinin dediklərinə görə, Meksikada hər il orta hesabla 20 min qeyri-legal miqrant oğurlanır. Cinayətkarlar bir nəfərin azadlığa buraxılması üçün adətən 2 min dollar tələb edirlər.

ABŞ Türkiyəyə F-35 təyyarələrinin verilməsini dayandırdı

Pentaqon Ankaranın Rusiyanın S-400 zənit-raket sistemlərinin imtina etməməsi ucbatından Türkiyəyə yeni nəsil F-35 təyyarələrinin verilməsi prosesini dayandırmışdır. Bu barədə "Anadolu" agentliyi xəbər verir. Söhbət cari ilin noyabr ayında Türkiyəyə iki qırıcının verilməsindən gedir. Bu təyyarələr artıq Türkiyə hərbi hava qüvvələrinin balansına keçirilmişdir, lakin sazişə uyğun olaraq hələ ki test prosesi çərçivəsində ABŞ-da qalır.

Pentaqonun nümayəndəsi Çarlz Sammers qərarın qəbul olunması faktını təsdiqləmişdir. O bildirmişdir ki, Türkiyənin Rusiyadan S-400 zənit-raket kompleksləri alməsi Vaşinqton üçün qəbul edilmişdir. Sammersin

dediyinə görə, ABŞ tərəfi həmçinin beşinci nəsil təyyarələrinin Türkiyədə hazırlanan detallarının istehsalı üçün alternativlər müəyyənləşdirmək üzərində iş aparır.

Pentaqonun nümayəndəsi Ankaranın üz-ləşəcəyi problemlərə əlaqədar təəssüfləndiyini bildirmişdir. O qeyd etmişdir ki, Pentaqon çox əhəmiyyətli texnologiyaların istehsalına yatırılmış birgə sərmayələri qorumaq üçün xəbərdarlıq kimi bu addımı atmışdır.

Sammers Vaşinqtonun Ankaraya ilə dialoqu davam etdirəcəyini bildirmiş və xəbərdarlıq etmişdir ki, Türkiyə Rusiyadan zənit-raket kompleksləri alsə, Ankaranın F-35 layihəsində iştirakı məsələsi ciddi təhdidlə üzləşəcək.

Əfqanıstanda polis əməkdaşları və hərbiçilər həlak oldular

Əfqanıstanın Bəlx əyalətində "Taliban" silahlıların hücumu nəticəsində səkkiz polis əməkdaşı həlak olmuşdur. Bu barədə "Tolo News" telekanalı xəbər verir.

Hadisə Şolqara rayonunda baş vermişdir. Bəlx əyaləti qubernatorunun mətbuat katibi Adil Şah Adilin dediyinə görə, taliblər hüquq mühafizə orqanlarının əməkdaşlarına raket atəşi açmışlar.



Bu arada Əfqanıstanın Sari-Pul əyalətində taliblərin hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olmuş, 3 nəfər yaralanmışdır. Altı hərbi qulluqçu əsir düşmüşdür. Sari-Pul qubernatorunun nümayəndəsi Zəbihullah Amaninin dediyinə görə, taliblər Süzmə Qala regionunun Pakxan Təpə rayonunda yerləşən hərbi nəzarət-keçid məntəqəsinə hücum etmişlər. Atışma zamanı altı talib öldürülmüşdür.

"Bakı Metropoliteni" QSC "Qırmızı və yaşıl xətləri"ndə tikilmiş ventilyasiya şaxtalarında quraşdırılacaq səsboğucuların və onların şef-montaj işlərinin satın alınması üzrə açıq tender elan edir

Təkrar

Tender 1 (bir) LOT üzrə keçirilir:
LOT-1. "Bakı Metropoliteni" QSC-nin "Qırmızı və yaşıl xətləri"ndə tikilmiş ventilyasiya şaxtalarında quraşdırılacaq səsboğucuların və onların şef-montaj işlərinin satın alınması
Tender iştirakçılarının təklif edilər ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Rəfilii küçəsi, 16-dan (əlaqələndirici şəxs: Rauf Yusifov, telefon: 490-00-91) ala bilərlər.

İştirak haqqı - 250 manat
Hesabın adı: BAKI METROPOLITENI QSC
Hesab nömrəsi (IBAN): AZ98AZRT38050019440010268002 AZN
AZ68AZRT38150019780010268002 EUR
AZ88AZRT38150018400010268002 USD
VÖEN: 1402871431
Bankın adı: AZƏR-TÜRK BANK ASC (Mərkəz Filialı)
Kod: 501361
VÖEN: 9900006111
Müxbir hesab: AZ02NABZ0135010000000022944
SWIFT BIK: AZRTAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 70 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) **19 aprel 2019-cu il saat 18:00-a** qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə **29 aprel 2019-cu il saat 17:00-a** qədər Bakı şəhəri, M.Rəfilii küçəsi, 16 ünvanına "İcraə nəzarət, karguzarlıq və təsərrüfat işləri" şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri **30 aprel 2019-cu il saat 15:00-da** yuxarıda göstərilən ünvanda açıqlacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

"Bakı Metropoliteni" QSC müxtəlif növ tros, kanat və yük kəmərlərinin satın alınması üzrə açıq tender elan edir

Təkrar

Tender 1 (bir) LOT üzrə keçirilir:
LOT-1. Müxtəlif növ tros, kanat və yük kəmərlərinin satın alınması
Tender iştirakçılarının təklif edilər ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Rəfilii küçəsi, 16-dan (əlaqələndirici şəxs: Rauf Yusifov, telefon: 490-00-91) ala bilərlər.

İştirak haqqı - 100 manat
Hesabın adı: BAKI METROPOLITENI QSC
Hesab nömrəsi (IBAN): AZ98AZRT38050019440010268002 AZN
VÖEN: 1402871431
Bankın adı: AZƏR-TÜRK BANK ASC (Mərkəz Filialı)
Kod: 501361
VÖEN: 9900006111
Müxbir hesab: AZ02NABZ0135010000000022944
SWIFT BIK: AZRTAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 70 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) **19 aprel 2019-cu il saat 18:00-a** qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə **29 aprel 2019-cu il saat 17:00-a** qədər Bakı şəhəri, M.Rəfilii küçəsi, 16 ünvanına "İcraə nəzarət, karguzarlıq və təsərrüfat işləri" şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri **30 aprel 2019-cu il saat 15:30-da** yuxarıda göstərilən ünvanda açıqlacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

B İ L D İ R İ Ş

"Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin Tender komissiyasının 01.04.2019-cu il tarixli qərarı ilə avtomobillərin təmir xidmətlərinin satın alınması məqsədilə keçirilmiş kotirovka sorğusu prosedurunun nəticələri ləğv edilmişdir.

Tender komissiyası

B İ L D İ R İ Ş

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2019-cu il üçün xərclər smetasında "sair xərclər" (282100) maddəsinə ayrılmış vəsaitlər hesabına kotirovka sorğusu elan edir

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 09.04.2019-cu il tarixə qədər Dövlət Əmək Müfəttişliyi Xidmətinin aşağıdakı ünvanına təqdim olunmalıdır.

Əlaqələndirici şəxs: Anar Məmmədov,
Telefon: (012) 594-17-26. Ünvan: Bakı şəhəri, S.Əsgərova küç.85

Tender komissiyası

Nepalda qasırğa və daşqın 28 nəfərin həyatına son qoydu



Nepalın Bara və Parsa rayonlarındakı kəndləri vurmuş qasırğa 28 nəfərin həyatına son qoymuşdur. Bara rəhbərliyinin nümayəndəsi Raceş Poudel bildirmişdir ki, ətraf kəndlərdə 27 vətəndaş həlak olmuşdur. Parsa rəhbərliyinin nümayəndəsi bir nəfərin təbii fəlakətin qurbanı olduğunu bildirmişdir.

Güclü külək avtomobillərin, hətta avtobusunun aşmasına səbəb olmuşdur. İçərisində 40 nəfər olan avtobusun sürücüsü idarəetməni itirmiş, bir çox sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.

Ölüm hallarının əksəriyyəti divarların uçması, ağac və elektrik direklərinin yıxılması nəticəsində baş vermişdir. Qasırğa nəticəsində 612 nəfər yaralanmışdır. Fəlakət zonalarına xəbərdarlıq komandaları və yardım qrupları göndərilmişdir.



«AZƏRBAYCAN» qəzetinin reklam xidməti
Qəzetin daim yenilənən rəsmi internet ünvanı: www.azerbaijan-news.az

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri və Katibliyin rəhbərliyi komissiyanın sədri Məzahir Panahova əzizi

ƏLİ PAŞAYEVİN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və komitənin kollektivi Elçin Allahverdiyeva atası

ARİF ALLAHVERDİYEVİN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı Vəkil Bürosunun müdiri Sahib Cəlilli və büronun kollektivi vəkil Mehman Əliyeva atası

QARDAŞXAN HƏBİBALI OĞLU ƏLİYEVİN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Qazax Keyriyyə İctimai Birliyinin İdarə Heyətindən İlham Pirməmmədov, Teymur Bünyadov, Nəriman Həsənzadə, Nizami Cəfərov, Məhəmməd Babanlı, Şahin Mustafayev, Əhməd Valiyev, Məmməd Musayev və ictimai birliyin üzvləri xalq şairi Osman Sarıvəlinin oğlu, fəlsəfə elmləri doktoru, professor

BABƏK QURBANOVUN

vəfatından kədərli xəbərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96,
Müasir katib - 539-43-23,
Müasir katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,
Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
Reklam şöbəsi - 539-49-20, 538-31-11,
Kompüter mərkəzi - 538-20-87,
Fotoillüstrasiya şöbəsi - 538-84-73,
Mühasibat - 539-59-33,
Faks - (+994 12) 5398441

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığıb sahifələndirilmiş "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sifarişlərlə barabər, dərc üçün göndərilən digər yazılarda kifayət qədər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 9098
Sifariş 1068
Qiyməti 40 qəpik